

## Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır

Bunu Davos Dünya İqtisadi Forumunun iştirakçıları da etiraf etdilər

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin və dünyada tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə eləcə də dövlətimizin başçısının Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanda görülən genişmiqyaslı, çoxşaxəli işlər, qlobal layihələr, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqət mərkəzində olub.

Azərbaycanda investisiya mühitinin çox müsbət olduğu, xarici və yerli sermayələrin lazımınca qorunduğu vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, qeyri-enerji sektoruna daha çox investisiyalar qoyulacaq. Çünki ölkəmizə qoyulan sermayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir.

Qeyd edək ki, bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri də enerji böhranı və təhlükəsizliyi, eləcə də bərpaolunan enerji məsələləridir.

Dövlətimizin başçısı Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd edib ki, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmiqyadlı investisiyalar cəlb etməyə nail olmuşuq: "Biz ilkin sermayələri cəlb edərkən kömərlərimiz yox idi. Kömərlər sonra inşa olundu. Bu kömərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balans qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq.



## Antoni Blinken İlham Əliyevə zəng edib

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistanla aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazilərdə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanını təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin Mətbuat Xidməti

## Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qalib gələcəyi şəksizdir

Türkiyədə prezident seçkilərində qazanılacaq zəfər Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur

Türkiyə növbəti parlament və prezident seçkilərinə hazırlaşır. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində gənclərlə görüşündə seçkilərin mayın 14-də keçiriləcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkət Partiyasının (MHP) birləşdiyi "Cümhuriyyət itti-faqı"nın namizədi kimi qatılacaq. Onun rəqibi, müxalif partiyaların birləşdiyi "Millət ittifaqı"ndan hələ ki namizəd müəyyənləşməyib. Keçirilən rəy sorğularına əsasən, respondentlər



parlamentdə AKP-nin, prezident seçkilərində isə Ərdoğanın üstünlük qazanacağını bildiriblər. Həmçinin müxtəlif siyasi ekspertlər də bu qənaətdədirlər. Onlar R.T.Ərdoğanın rəqiblərini böyük səs fərqi ilə geridə qoyacağını vurğulayırlar.

Qarşdaş ölkədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onlar da Türkiyədə növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğanın daha güclü rəqib olacağını və onun təmsil etdiyi partiyanın qalib gələcəyini düşünürlər.



## "Biz haqq yolumuzdan dönməyəcəyik"

Bu, ictimai fəalları qəti fikridir



## Ombudsman Ermənistanın muşzlulardan istifadə etməsinə dair faktları beynəlxalq təşkilatlara göndərmişdir

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə başçəkəmləri müntəzəm olaraq davam etdirilir.

Ombudsman Aparatından AZƏRTAC-a bildirlər ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona Əlavə protokollarının, Haaqa konvensiyalarının, BMT-nin "Muşzluların cəlb edilmə-

sini, onlardan istifadə olunmasına, onların məliyyətdirilməsinə və təliminə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 sayılı qətnamələrinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muşzlular cəlb olunmaqla müharibə cinayətləri törədilib.

1949-cu il Cenevrə Konvensiyalarının 1 sayılı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muşzlunun komandan və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muşzluların hərbi münasibətdə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.



## Fransa polisi daha bir etirazçını əlil etdi

Zərərçəkən şəxs etiraz zamanı baş verənlərin şəklini çəkərkən polis onu dəyənəklə vurub. Sosial şəbəkələrdə asayiş keşikçilərinin kişiye qarşı zor tətbiq etməsinə əks etdirən foto və videolar yayılıb. Zərbə o qədər güclü olub ki, gənc ögib əməliyyata məruz qalıb və yekunda əlilə çevrilib.



## "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərar alır:

**Maddə 1.** "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829,

№ 12 (I kitab), maddə 1451; 2021, № 7, maddə 709, № 8, maddələr 893, 899, № 12, maddə 1332; 2022, № 6, maddə 583, № 8, maddə 829; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli və 9 dekabr tarixli 679-VIQD nömrəli qanunları) 39-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 39.1-ci maddəsinin mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmununda birinci cümlə əlavə edilsin:

"Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur.";

1.2. 39.4-cü maddədə "qanunvericiliyə əsasən" sözləri "bu Qanunla müəyyən edilmiş hallarda" sözləri ilə əvəz edilsin.

**Maddə 2.** Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

## "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki rəqlamentlərin və beynəlxalq standartların əsasında istinad edilmiş standartların qəbulu məqsədilə qərar alıram:

1. "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifariş əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2023-cü il

## Baş nazir Əli Əsədov Səudiyyə Ərəbistanı DİN-in Sərhəd Mühafizəsinin baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Mühafizəsinin baş direktoru Məhəmməd bin Abdullah Həmdan Əl-Şəhri ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ötən ilin sonunda Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müşterek Komissiyanın 7-ci iclasının və Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunun əhəmiyyəti qeyd edilib.



Ölkəmizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və öldə olummuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Görüşdə həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri

müzakirə olunub. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev görüşdə iştirak edib.

## Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət sərhədlərinin etibarlı mühafizəsi müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev dövlət və Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratının rəhbəri general-mayor Məhəmməd bin Abdullah Həmdan Əl-Şəhri ilə görüşdə ölkəmizdə rəsmi səfərə gəlib.

Qurumun Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, xidmətin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şəhri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Fəxri

qonaqlar kitabına ürok sözlərini yazıb.

Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə



dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.

Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi, qeyri-qanun müqabilə, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.

## Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır

### Bunu Davos Dünya İqtisadi Forumunun iştirakçıları da etiraf etdilər

Əvvəlki 1-ci sahə.

Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda "Cənub qaz dəhlizi"nin tikintisini tamamladıq".

Bu dəhlizin bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidönürmə və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı layihəyə öz töhfəsini verib.

Bu gün "Cənub qaz dəhlizi" xüsusi önəm daşıyır. Çünki Azərbaycan qazına tələbat artır. Prezident bu barədə belə deyib: "İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kömərimiz enerji təhlükəsizliyini təhmin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, töbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil edəcək coğrafiyamızı genişləndirəcəyik".

Bu məsələyə dövlətimizin başçısının keçirdiyi görüşlərin əksəriyyətində də toxunulub. Latviya Respublikasının Prezidenti Egils Levitslə söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin bəhs olunub, Latviyanın ölkəmizin Aİ ilə əlaqələrini daim dəstəklədiyi qeyd edilib. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib.

"Fortescue Future Industries" şirkətinin sədri Endrü Forestlə görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə bu şirkət arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu vurğulanıb. Eləcə də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" in imzalanmasının önemi qeyd edilib. Azərbaycanda istehsal edilən "yaşıl enerji"nin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin lazımlı olduğu bildirilib.

Belə ki, beynəlxalq enerji şirkətləri ilə imzalanmış anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatdakı külək və günəş enerjisi-ni istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və

"Fortescue Future Industries" şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Azərbaycanda iri neft-qaz və ixrac layihələrinin operatoru - bp ilə bərpəolunan enerji sahəsində də əməkdaşlığa başlanıb. Prezident İlham Əliyevin Davosda bp Qurumunun baş icraçı direktoru Bernard Lunı ilə görüşündə bp şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpəolunan enerji layihələrində bp-nin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Bernard Lunı uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, eləcə də ölkəmizin böyük nailiyyətləri ilə bağlı təbriklərini çatdırıb. Prezidentimizin "The Goldman Sachs Group Inc." şirkətinin global məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşündə isə Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığın davam etdiyi qeyd olunub.

Xatırladaq ki, bu, ABŞ-nin mənzil-qərarqahı Nyu Yorkda yerləşən beynəlxalq sarmayə bankı və maliyyə xidmətləri şirkətidir. Onlarca ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.

Davos görüşləri əvvəlki adı "Philips Lighting" olan "Signify" şirkəti ilə də ölkəmizin uğurlu əməkdaşlığının davam etdiyini göstərib. Şirkətin baş icraçı direktoru Erik Rondolat dövlətimizin başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə

- Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, serverlər Azərbaycanla yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq. Eyni zamanda Bakı şəhərində həyata keçiriləcək fəsad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələrdən bəhs olunub. Bildirilib ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, "Signify" şirkəti Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərini ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirib. Odur ki, Prezident İlham Əliyev bu layihələrin əhəmiyyətini qeyd edərək şirkətin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib.

Davosdakı bütün görüş və tədbirlərdə Azərbaycanda əlverişli investisiya mühiti olduğu vurğulanıb, ölkəmizin zəngin enerji potensialı qeyd edilib, bu sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Dünyada böyük maliyyə çətinlikləri olduğuna baxmayaraq, ölkəmizdə ardıcıl nailiyyətlərin qazanıldığı deyilib. Bildirilib ki, Azərbaycanda öldə olunan nailiyyətlər daha böyük inkişaf proseslərinin başlanğıcıdır.

Flora SADIQLI,  
"Azərbaycan"

## "Avrocast" ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında işğar səfərdə olub.

Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə nümayəndə heyəti ölkəmizin Haaqadakı səfirliyinə gələrkən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndörün və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra baş prokuror Avropa İttifaqının Cənub Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyində ("Avrocast") qurumun prezidenti Ladislav Hamranla görüşüb.

Nümayəndə heyətini salamlayan "Avrocast"ın rəhbəri ilk növbədə 20 Yanvar hüznü günü ilə bağlı baş prokuror Kamran Əliyevə başsağlığını ifadə edib. Ladislav Hamran Avropa İttifaqının cinayətkarlıqla mübarizə orqanlarını, xüsusilə də "Avrocast"ın ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib.

Kamran Əliyev dövlətə görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyələri ilə aparılan hüquqi islahatlar haqqında geniş məlumat verib. Baş prokuror bildirib ki, "Avrocast"la əməkdaşlığın inkişafı islahatların tərkib hissəsi olan beynəlxalq əlaqələrin genişlənməsi baxımından xüsusi önəm kəsb edir. "Avrocast"ın müntəzək cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə 70-dən çox ölkə arasında körpü rolunu oynadığını nəzərə alaraq gələcəkdə bu qurumla sıx əməkdaşlığın həyata keçirilməsi haqda razılıq əldə olunub.

Səfər çərçivəsində İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Ketrin Bomberger ilə görüş keçirilib. Səmərəli diskussiya formatında keçirilmiş görüşdə Kamran Əliyev Birinci Qarabağ, həmçinin Vətən müharibəsi zamanı 3896 nəfər azər-



baycanlının itkin düşdüyünü, onların bir çoxunun işğencələrlə məruz qaldığını və öldürülərək kütləvi məzarlıqlarda basdırıldığını bildirdi. Baş prokuror Ermonistanın bu məsələdə qeyri-konstruktiv mövqə sərgilədiyini vurğulayaraq ötən müddət ərzində az sayda qalıqların təhvil verildiyini qeyd edib. İCMP-nin qalıqların şəxsiyyətlərini müəyyənəndirilməsinə qabaqcıl təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Daha sonra komissiyanın laboratoriyalarına baxış keçirilib, ölkəmizin prokuror-kriminalistləri üçün tədris səfərinin təşkil olunması müzakirə edilib.

Baş prokuror həmçinin Haaqa şəhərindəki və ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində (BPA) görüş keçirib. Təşkilatın baş katibi Han Moraal, icraçı direktoru Yanne Holst-Hübner və baş müşaviri Şenaz Muzafferlə görüş zamanı ölkəmizin baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyev təşkilatın fəaliyyətinə daim dəstəyə, o cümlədən ölkəmizin prokurorluq əməkdaşının assosiasiyanın katibliyeyə eham olunduğuna görə təşəkkür ifadə olunub.

Gələn ilin sentyabrında ölkəmizin evsahibliyi edəcəyi və bütün dünya ölkələrindən prokurorların qatılacağı assosiasiyanın 29-cu İllik Konfransı və ümumi yığıncağı ilə bağlı bir sıra təşkilatı məsələlər müzakirə edilib.

Görüşlərdə ölkəmizin Niderland Krallığındakı səfiri Rəhman Mustafayev iştirak edib.





## "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10, № 6, maddə 414; 2001, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004, № 5, maddə 318; 2005, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007, № 1, maddə 4, № 2, maddə 69, № 8, maddə 745, № 11, maddələr 1053, 1075; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 1, maddə 5, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 7, maddə 597, № 11, maddə 938; 2011, № 4, maddə 258, № 12, maddə 1098; 2012, № 10, maddə 946; 2013, № 11, maddə 1271; 2014, № 11, maddə 1353; 2015, № 5, maddə 487; 2016, № 1, maddə 11, № 7, maddə 1243, № 12, maddə 2025; 2017, № 2, maddə 148, № 12 (I kitab), maddə 2236; 2018, № 7 (I kitab), maddə 1388, № 8, maddə 1673, № 11, maddə 2230; 2019, № 1, maddə 22, № 6, maddələr 993, 997, № 11, maddə 1681; 2020, № 8, maddə 1014; 2021, № 2, maddə 116; 2022, № 8, maddə 831; Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 36-cı maddənin birinci hissəsinin birinci cümləsində "kadastrın məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorgular vermək" sözləri "kadastr və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş verginin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatların real vaxt rejimində öldə etmək" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmununda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

"Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün

tələb olunan sənəd və (və ya) məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə öldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə öldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir."

2. 46-cı maddə aşağıdakı redaksiyada verilsin:

**"Maddə 46. Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi**

Dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlak mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində öldə edilmiş məlumatlar əsasında təsdiq edilir.

Ər-arvadın birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyatdan alınmış müqavilələrin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlak dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyatdan alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt

rejimində öldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.

Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı öldə edən adına keçirilməsinə dair kreditörün və öldə edən razılığı olduqda təsdiq edilə bilər.

Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş razılıq tələb olunur.

Daşınmaz əmlak sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı "bir pəncərə" prinsipi əsasında bu Qanunda və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir."

3. 74-cü maddə üzrə:

3.1. beşinci hissəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödəniləndəki təsdiq edir."

3.2. altıncı hissə aşağıdakı redaksiyada verilsin:

"Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət reyestri ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, banka açdığı depozit hesabından eyni vaxtda ödənilir."

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 29 noyabr 2022-ci il*

## "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun tətbiqi və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində "orqan (qurum)" dedikdə Baş Dövlət Yol Polisi İdarəsi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045, № 8, maddə 863) aşağıdakı dəyişikliklər edilsin:

## "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və

### "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqinin genişləndirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin notariəti olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.1. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;"

2.2. aşağıdakı məzmununda 3.1-1-ci və 3.9-1-ci bəndlər əlavə edilsin:

"3.1-1. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;"

"3.9-1. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində "orqan (qurum)" dedikdə Baş Dövlət Yol Polisi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;"

2.3. 3.10-cu bənddə "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış" sözləri "müayinədən keçməsi barədə sənəd" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 23 yanvar 2023-cü il*

## "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6 (I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431; Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 611-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 1.0.5-ci maddə əlavə edilsin:

"1.0.5. "bir pəncərə" prinsipi - daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş inzibati icraatdır."

2. 5.1-1-ci maddənin birinci cümləsinə "digər şəxslərə" sözlərindən sonra "(daşınmaz əmlak barəsində notariat hərəkətinin aparılması ilə bağlı notarius və qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılmağa hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin.

3. 5.1-2-ci və 5.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

"5.1-2. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlak dair çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyatdan alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulan məlumat və

sənəd mübadiləsi qaydasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində öldə edilir. Həmin sənəd və məlumatlar müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur."

"5.6. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlak dair çıxarış, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyatdan alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən öldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin notariəti olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatdan aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vəərəsəlik şəhadətnaməsi, bölgü planı, nişyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərlə dövlət reyestri arasındakı informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. Bu zaman dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin notariəti olan sənədlərin dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir."

4. 9.1.1-ci maddəyə aşağıdakı məzmununda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin notariəti olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərinin etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş

sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur."

5. Aşağıdakı məzmununda 9-1-ci maddə əlavə edilsin:

"Maddə 9-1. **Daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatı**

9-1.1. Daşınmaz əmlak sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin notariəti olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vəərəsəlik bildirisi və s.) əsasında hüquqlarının "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur:

9-1.1.1. informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi;

9-1.1.2. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi;

9-1.1.3. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə kəçirilməsi."

6. 10-cu maddə üzrə:

6.1. 10.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq öldə edən, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır;"

6.2. aşağıdakı məzmununda 10.1-1-ci maddə əlavə edilsin:

"10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin notariəti olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur."

*İlham ƏLİYEV,*  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 29 noyabr 2022-ci il*

# Əbu-Dabidən Davosa: Azərbaycan dünya biznes elitasının diqqətindədir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərdən sonra Azərbaycan regional ölkədən beynəlxalq aktora çevrilmək istiqamətində stabil surətdə və inamla irəliləyir. Bu irəliləyiş təkcə hərbi-siyasi müstəvada baş vermir. İqtisadi və xüsusən də biznes və kommersiya maraqlarımız da beynəlxalq səviyyədə inkişaf etməkdədir.

Azərbaycanın siyasi əhəmiyyət və iqtisadi güdrət baxımından təkamülü dünya biznes dairələrinin diqqətini ölkəmizə çəkir. Bu yeni səraitdən doğan fürsətləri və üstünlükləri praktik baxımdan gerçəkləşdirmək üçün ölkəmizin biznes və kommersiya maraqlarının beynəlxalq səviyyədə təmin edilməsi məqsədi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət xəttində özünəməxsus yer tutur. Bunu son günlərdə dünyanın biznes və siyasi elitalarının bir araya gəldiyi iki olduqca mühüm qlobal tədbirdə Azərbaycan Prezidentinin fəal iştirakı, faktiki və potensial tərəfdaşlarla sərəməli və effektiv təmaslar qurması və danışıqlar aparması bariz surətdə təsdiq edir: 16 yanvarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən "Əbu-Dabi Dayanıqlılıq Həftəsi" və 17 yanvarda İsviçrədə işə başlamış Davos Dünya İqtisadi Forumu.

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Prezident İlham Əliyev 16 yanvarda

"Əbu-Dabi Dayanıqlılıq Həftəsi"nin rəsmi açılış mərasimində çıxış etdi. Bu səfər iki-tərəfli münasibətlərin strateji əhəmiyyətini göstərməklə yanaşı, beynəlxalq dayanıqlıq həftəsi vasitəsilə mühüm beynəlxalq auditoriyaya Azərbaycanın iqtisadi potensialı və nailiyyətləri barədə reallıqları çatdırmaq və yeni tərəfdaşları cəlb etmək baxımından vacib karakter daşıyır. Çünki dayanıqlılıq həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır və bu hədəfə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir. 2008-ci ildə təsis olunan "Əbu-Dabi Dayanıqlılıq Həftəsi" planetimizin gələcəyində payı olan dövlət və hökumət başçıları, siyasətçiləri, sənaye liderlərini, sərəmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Bu il dayanıqlılıq həftəsinin



dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edib. Prezident İlham Əliyev tədbirdə iştirakı zamanı diqqəti Azərbaycanın bərpaulunan enerji sahəsində potensialına və bu istiqamətdə həyata keçirilən layihələrə cəlb edib. O bildirib ki, Azərbaycanın bərpaulunan enerji mərkəzlərindən birinə çevrilməsi ölkəmizin əsas planlarından biridir. Prezident İlham Əliyevin qatıldığı digər mühüm tədbir isə İsviçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı oldu. Bu forum dünyada iqtisadiyyat sahəsində ən nüfuzlu tədbir hesab olunur, dünyanın siyasət və biznes elitasının bir araya gəldiyi və dünya iqtisadiyyatının gələcək istiqamətlərini formalaşdırılmasında mühüm rolə malik əsas mərkəz sayılır. Prezident İlham Əliyev Davos forumunda

müntəzəm surətdə iştirak edir və bu, artıq ənənəyə çevrilib. Bir çox ölkələr, o cümlədən Ermənistan Davos forumunda müntəzəm və fəal iştirak etmirlər. Bunun başlıca səbəbi odur ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən dövlət başçıları və biznes liderləri oraya real təkliflərə gəlir, ciddi müzakirələr aparır, tərəfdaşlıqlar qurulur və ya artıq mövcud münasibətləri inkişaf etdirirlər. Azərbaycan məhz o ölkələrdəndir ki, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri və ölçülüb-biçilmis siyasəti sayəsində dünyanın biznes, iqtisadiyyat və siyasət sahəsində güc mərkəzlərinin diqqətini çəkib və onların maraq dairəsindədir.

Prezident İlham Əliyevin Davosda dövlət başçıları və biznes liderləri ilə keçirdiyi çoxsaylı görüşlər bunu bir daha təsdiq edir. Ölkəmizin rəhbəri "Damen Shipyards Group", "CISCO", "Fortescue-Futures Industries", "The Goldman Sachs Group", "Kromatix SA", "Signify", "Carlsberg Group" kimi nəhəng qlobal şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bundan əlavə, dövlət başçımız İlham Əliyev Litva və Latviya prezidentləri, Monteneqronun Baş naziri, BMT-nin Məskunlaşdırma Proqramının icraçı direktoru

ilə müzakirələr aparıb, Dünya İqtisadi Forumunun panel və "dəyirmi masa" iclaslarında çıxış edib. O, bütün bu tədbirlərdə Azərbaycan-Ermənistan münasibətləri və digər məsələlərə yanaşı, dünya biznes dairələrinin və iqtisadi elitasının diqqətini Azərbaycanın iqtisadi potensialına və yeni tərəfdaşlıqların qurulması imkanlarına yönəldib.

Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə hazırda beynəlxalq gündəmdə olan siyasi mövzulara və iqtisadi layihələrə böyük yer verilib. Eyni zamanda Çin-Azərbaycan ikitərəfli münasibətlərindən, xüsusən də iqtisadi-kommersiya layihələrindən və bu istiqamətdəki perspektivlərdən bəhs edilib. Beləliklə, istər "Əbu-Dabi Dayanıqlılıq Həftəsi"ndə, istərsə də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən bütün tədbir və görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev dünya biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və müştərək layihələrə həyata keçirmək mövzusunda çəkməyə müvəffəq olub.

Adil ƏLİYEV,  
Milli Məclis Sədrinin müavini

# Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qalib gələcəyi şəksizdir

Türkiyədə prezident seçkilərində qazanılacaq zəfər Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur



Əvvəli L-ci səh.

Xalq xidməti ilə geniş kütlənin dəstəyini qazanmış Rəcəb Tayyib Ərdoğan daha şanslıdır

Milli Məclisin deputatı Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, AK Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında inkişaf edən Türkiyə dünyada söz sahibi olan güdrətli dövlətə çevrilib. Onun sözlərinə görə, qarşı Türkiyə hazırda həmişə olduğundan daha güclü və nüfuzludur.

S.Mikayılova bildirib ki, Türkiyə dövlətinin apardığı ardıcıl və strateji siyasətin nəticəsində ölkədəxili siyasi sabitlik və təhlükəsizlik təmin olunub, ölkənin hərtərəfli inkişafı istiqamətində uğurlu nailiyyətlər qazanılıb, NATO üzvü olan Türkiyənin hərbi güdrəti məhz Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasi və praktik addımları sayəsində daha da artıb və qlobal gücə çevrilib.

"Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti müxtəlif siyasi təlatümlərdən keçib, həm daxili, həm xarici təzyiqləri dəf edərək illər keçdikcə daha da möhkəmlənib. İstər terror əməlləri, istər hərbi çevriliş cəhdi, müxtəlif güclər tərəfindən sayız müdaxilələrə baxmayaraq, xalqın dəstəyi, inamı ilə Türkiyə Prezidenti tarixin sınaqlarına sinə gərib. Ədalətli mövqeyi ilə milyonların səmimi rəğbətini qazanmış R.T.Ərdoğan öz prinsiplərinə sadıqdır, haqq işinin irəliyə aparılmasından bir addım belə geri çəkilmir", - deyərək qeyd edib.

O vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müstəqil siyasət aparır, regionun ən aparıcı dövləti kimi müxtəlif siyasi münaqişələrin həllində getdikcə daha mərkəzçi rol alır.

Türkiyədə keçiriləcək növbəti prezident seçkilərinə də toxunan S.Mikayılova qeyd edib ki,

təbii ki, seçimi Türkiyə xalqı edəcək: "Əminlik ki, builki seçkilərdə dövlətə və xalqa xidməti ilə geniş kütlənin dəstəyini qazanmış lider olaraq Rəcəb Tayyib Ərdoğan daha şanslı namizəddir".

Ərdoğanın seçkilərdə qalib gəlmək imkanı çoxdur

Milli Məclisin deputatı Tahir Kərimli qeyd edib ki, Türkiyə bizim müttəfiqimizdir və iki ölkənin qarşılıqlı əməkdaşlığı, çünki eyni kökə bağlı xalqlardır.

O qeyd edib ki, Türkiyədə keçiriləcək seçkilər Azərbaycan üçün də çox maraqlıdır: "Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışında mayın 14-də həm parlament, həm də prezident seçkilərinin keçiriləcəyini qeyd etdi. Hakimiyyətə gələn partiya seçkilərə eyni şüarla qatılır. Təbii ki, onların öleyhdarları da var. Müxalifət partiyalarının öz aralarında vahid namizəd müəyyən edərək birləşməyə çalışmalı, əslində, kəskin mübarizə başlayıb. Müxalifətin qalib olmağa hələ inamı yoxdur. Lakin onu da qeyd edək ki, bir çox partiyalara Avropa tərəfindən çox ciddi dəstək verilib".

Tahir Kərimli ölkəmizin dövlət mənafeyi, maraqları olduğunu, Ərdoğan və onun komandasının 44 günlük müharibədə, ondan əvvəl, həmçinin bu gün də birmənalı və qəti şəkildə Azərbaycanın yanında olduğunu xatırladı. Türkiyə Prezidentinin dəfələrlə Qarabağa səfər etdiyinin, tədbirlərdə iştirakının şahidi olduq. O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına çox böyük əhəmiyyət verir.

Deputat vurğulayıb ki, Ərdoğan bu illərdə başda müdafiə sənayesi olmaqla, Türkiyə iqtisadiyyatını xeyli inkişaf etdirib, dövlət borclarını azaldı. Eyni zamanda türk, islam dövlətləri ilə münasibətləri genişləndirib. Onun sayəsində Şimali Afrikada, Ön və Orta Asiyada türklərin mövqeyi nəinki möhkəmlənib, həm də Azərbaycanla fayda verən bir sıra inteqrasiya prosesləri gedir.

"Biz də Ərdoğan və onun partiyasının qalib gəlməsindən məmnun oluruq. Hər halda Türkiyədə demokratik seçkilər keçirilib, xalq kimi seçəcəksə, o da olacaq. İndiki vəziyyətdə Ərdoğan güclü görünür, hesab edirik ki, seçkilərdə onun qalib gəlmək imkanı çoxdur", - deyərək T.Kərimli əlavə edib.

Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"

# Parlamentin komitə iclaslarında

Yanvarın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gündəliyə üç məsələnin - komitənin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitənin sədri Musa Quliyev Prezident İlham Əliyevin yeni ilin başlanğıcında imzaladığı fərman və sərəncamlarla Azərbaycan xalqının, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb.

Bildirib ki, 750 milyon manata yaxın maliyyə tutumu olan bu sosial paket 2 milyona yaxın vətəndaşımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. Ümumiyyətlə, hər il dövlət büdcəsindən sosial istiqamət üzrə əsas vəsaitlərin xərcləndiyini qeyd edən komitə sədri 2023-cü ildə də əhalinin sosial rifahının daha da yaxşılaşacağından danışıb.

Komitə sədri bildirib ki, gündəliyə 9 məsələ daxil edilib. Birinci məsələ olan 2022-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsinin görülən işlərinin hesabatı ilə bağlı Musa Quliyev deyib ki, komitə ötən sessiyada 2017 ərizə, idarələrdən 200 cavab məktubu daxil olub. Vətəndaşların müraciətləri aradsızlıb və müvafiq tədbirlər görülüb. Komitə sədri Milli Məclisdə və seçki dairəsində özünün

və komitə üzvlərinin keçirdiyi qəbul barədə məlumat verib.

Gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyası dövründə dair iş planı haqqında bildirilib ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olacaq qanun layihələri və digər sənədlərin müzakirəsi ilə yanaşı, "Turizm haqqında" qanunun icrası, əməyin mühafizəsi kimi məsələlərlə bağlı dirləmələrin keçirilməsi nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Musa Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihə vətəndaşların sosial rifahının artırılması istiqamətində həyata keçirilən növbəti addımdır və sonədək əmək pensiyasının minimum məbləğinin 2023-cü il fevralın 1-dən 280 manat müəyyənləşdirmək təklif olunub.

İclasda gündəliyin digər məsələləri barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Bildirib ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) və Beynəlxalq Əmək Təşkilatının "Əməyin təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və bir-biri ilə bağlıdır.

Bildirilib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının (BÖT) "Əməyin təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı işçilərin qorunması üçün Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni - "Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər" məzmununda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.

BÖT-in "Əməyin təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci ildə

qəbul edilmiş 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verərək Adil Vəliyev bildirib ki, Azərbaycan bütövlükdə bu təşkilatın 58 konvensiyasına və 1 protokoluna, o cümlədən 8 fundamental və 4 prioritet konvensiyasına qoşulub və üzvünə düşən öhdəliklərə tam riayət edir. Şöbə müdiri bu qanun layihəsinin təsdiqinin əlavə maliyyə yükü yaratmadığını qeyd edib.

O, növbəti 4 qanun layihəsi barədə bildirib ki, sənədlər bir-biri ilə bağlıdır və "Media haqqında" qanunun icrası ilə əlaqədar hazırlanıb. Mahiyyətcə yaxın olan qanun layihələrində bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ("kütülvə" informasiya vasitələri", "verilişlər", "tele-radio" kimi sözlərin "mediada", "televiziya və radio", "proqramlar", "media subyektləri" sözləri ilə əvəzlənməsi) təklif olunub.

İclasda Əmək və sosial siyasət komitəsinin müavini Mələhət İbrahimqızı, komitə üzvləri Jale Əliyeva, İlham Məmmədov, Səvinc Hüseynova, Rauf Əliyev, Vüqar Bayramov, Arzu Nağıyev, Soltan Məmmədov, Ziyad Səmədzadə çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçkilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər. Deputatlar məşğulluq, əmək münasibətlərində qanunlara riayət olunması, əsasız ixtisarlardan aparılması kimi məsələlər barədə qeydlərini bildirdilər, qarşıdakı sessiyada komitənin iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı təkliflərini səsləndirdilər.

İclasda komitənin 2022-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab olunub, 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib və müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

"Azərbaycan"

# Daxili İşlər Nazirliyində ötən ilin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

**Yanvarın 23-də Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.**

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitliyin 2022-ci ildə də etibarlı qorunduğunu söyləyib. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə öldürülmüş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldü. Cinayətkarlığa mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib.

Hesabat məruzəsi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36 min 494 cinayət qeydə alınıb və onlardan 95.2 faizi daxili işlər və prokurorluq orqanlarının prosesual qaydada araşdırdığı hüquqazidd əməllər olub. Cinayətlərin 83.4 faizini böyük ictimai təhlükə törə-

məyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89.7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85.3, qeyri-aşkar şərətdə baş verənlərin 85.7, şəxsiyyət öleyhinə olanların 98.2, mülkiyyət öleyhinə olanların 81.8 faizi açılıb.

Prokurorluq orqanları ilə birləşdirilmiş cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müayyən edilərək məsuliyyətə cəlb olunub.

O da qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2022-ci ildə şəxsiyyət öleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vermələr 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münasibəti zəminində törədilənlər 2.4, mal-qara oğurluğu 21.3 faiz azalıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarıbda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.

Qeyri-leqal dövriyyədən 2021-ci ilə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığını, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini bildiren nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni za-



manda cinayətkarlığa mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələrə olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqə sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib.

Yeniyyətçilər və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin zəruriliyinə də toxunan nazir əsas diqqətin ölkədə narkotiklərə olan tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birləşdirilmiş bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, həmin pozuntuları törədən nəqliyyat vasitələrinin yol hərəkətidən kənarlaşdırılmasını tələb edib.

Vətəndaş məmnunluğunun təmin olunması, ərzo və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi həyatın etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan mə-

sələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, "102" Xidmətinə, qaynar xətlərə daxil olub, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 88.3 faizinin ödəndiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.

İclasda nazirliyin struktur qurumlarının və ərzi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri 2022-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ümumi işə mənfəi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib. Həmçinin Azərbaycan Respublikasına xidmətə görə şəxsi həyatə təşəkkür edib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələri bundan sonra da özmlə davam etdirəcək.

## Erməni məkrinə xidmət edən Avropa Parlamenti

**Azərbaycanlı fəalları dekabrın 12-dən bəri Laçın yolunda keçirdikləri aksiya Qarabağdakı separatçıların terrorçu əməllərinin qarşısını aldığı kimi, erməni təəssübkeşlərinin kürkünə birə salıb.**

Vətən müharibəsinə qədər ən müxtəlif yollarla, bəzən aşkar, bəzən də dolay vasitələrlə işğala dəstək verənlər bu gün yenidən riyakarlıq yolu tutaraq Azərbaycanı "humanitar fəlakət" yaratmaqda ittiham edirlər. Avropa Parlamentinin bir neçə gün əvvəl qəbul etdiyi bədnam qətnaməni də başqa cür qiymətləndirmək mümkün deyil.

**Korupsiyalanmış qurum**

Əslində AP-dən nəso normal bir fəaliyyət nümunəsi gözləməyə dəyməz. Bu təşkilat həmişə irqçi, islamafob, türkofob və Azərbaycanıfob mövqeyi ilə tanınıb. Hər hansı məsələyə münasibətdə realıqla uzlaşmayan, insanlığı sığmayan, hansısa siyasi qrupların maraqlarını müdafiə edən qərar qəbul edib, ən yaxşı halda ikili standartlardan çıxış edib.

İş o yerdə gəlib ki, bu qurum Avropanın özünün siyasi arxitekturasında da nüfuzunu itirib, öz addımları ilə "qoca qitə" üçün ciddi problemlər yaradıb. Məsələn, bir müddət əvvəl AP Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının haldağı milyonlarla dollarlıq korruptsiya skandalı ilə gündəmə gəlmişdi. Bu hadisə bir daha təsdiq etmişdi ki, AP çərçivəsində qəbul edilən qərarlarda korruptsiya amilləri fərqət qədər böyük rol oynayıb. Bu gün əksər Qərbi dövlətlərdə haqlı olaraq hesab edilir ki, Avropa Parlamentinin fəaliyyəti demokratiya anlayışı ilə artıq uzlaşmır. AP-nin korruptsiya bir quruma çevrilməsi barədə yüzlərlə yox, minlərlə fakt göstərmək mümkündür.

Azərbaycana gəldikdə, AP həmişə ölkəmizə qarşı riyakar mövqə nümayiş etdirib. Öncə onu qeyd edək ki, bu təşkilat saxta dəlillərə söykənərək, höqiqətləri təhrif edərək ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Bu təşkilat heç vaxt ölkəmizin uğurlarını qəbul edə bilməyib. Bu qurum Azərbaycanın inkişafına daim



kölgə salmağa cəhd göstərib. Azərbaycan hansısa uğur qazananda AP mütləq qərəzli qətnamə qəbul edib.

Lakin Ermənistan münasibətdə tamamilə fərqli mövqə ortaya qoyulub. Ermənistan hakimiyyətinin zorla qəsb olunmasına, seçkilərin saxtalaşdırılmasına, hətta namizədin güllələnməsinə, İrəvanda 2008-ci ildə keçirilən aksiyalar zamanı insanların öldürülməsinə AP heç bir reaksiya verməyib.

O cümlədən artıq başa çatmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də AP həmişə riyakar mövqə sərgiləyib. Bu təşkilat Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin ermənilər tərəfindən işğal edilməsinə heç vaxt kəskin şəkildə pisləməyib. AP heç vaxt Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayıb. Bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi də AP-ni qətiyyətlə maraqlandırmayıb.

**Azərbaycan milli hüququnu qətiyyətlə təmin edəcək**

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, torpaqlarını işğaldan azad etməsi beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Bunu qəbul etmək istəməyənlərə erməni təəssübünü çəkən siyasi dairələrdir ki, onların mövqeyi heç nəyi həll etmir və ya dəyişir. Onların bu müharibə ilə bağlı nə düşüncələrinin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur.

30 ilə yaxın işğal dövründə Ermənistan dəstək verən AP Azərbaycanın qələbəsini həzm edə bilmir. Hələ ötən il təşkilat qəbul etdiyi qətnamə ilə bir daha erməni məkrinə xidmət etdiyini göstərmişdi. Məscidlərin və digər islam irsinin, Azərbaycan tarixi abidələrinin dağıdılması, erməniləşdirilməsi faktları arasında ortada

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"

## Əvvəl işğal, indi separatizm

Bir vaxtlar erməni təcavüzünü dəstəkləyən Avropa Parlamenti indi də Qarabağdakı terrorçulara qahmar çıxır

Yanvarın 18-də Avropa Parlamenti (AP) Laçın yolunun guya "blokada"da olması və digər bu kimi sərəms iddialarla dolu qətnamə qəbul edib. Belə bir qətnamənin qəbulu bir daha göstərir ki, həmişə qərəzli mövqeyi ilə seçilən AP erməni lobbisinin maraqlarına xidmət edən siyasi alət olaraq qalmaqda davam edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə, Avropa Parlamentinin erməni separatizmini dəstəkləyən qərəzli qətnaməsi ölkəmiz üçün əhəmiyyətli sız kağız parçasından başqa bir şey deyil.

**Qətnaməyə səs verənlər adları korruptsiyada hallananlardır**

Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, Avropa Parlamentinin Laçın döhlizi ilə bağlı qəbul etdiyi qətnamə həqiqətləri əks etdirmir və qurumun Azərbaycanla qarşı qərəzini açıq şəkildə ortaya qoyur: "Azərbaycan Avropa Parlamentinin belə əsassız ittihamlarını və arxivə çevrilmiş danışıqlar prosesinin elementləri olmuş bəzi məqamların yenidən gündəmə gətirilməsi qəbul etmir. Biz Avropa Parlamentini ölkəmizin ərzi bütövlüyünə hörmət etməyə çağırıq. Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəzli mövqə nümayiş etdirib, Ermənistanı erməni lobbiciliyi və xristian təəssübkeşliyinin təsiri altında haqsızca haqlı çıxarmağa çalışır. Belə olmasaydı, 30 il erməni işğalı altında qalan torpaqlarımızda törədilmiş erməni cinayətkarlığına qarşı da adekvat addımlar atar, yurd-yuvasından didərgin düşmüş keçmiş məcburi köçkünlərdə döhlizli faktlarla üzleşdi: "Ermənilər işğal etdikləri bütün rayon və kəndlə-



limentlərinin başını dumanlandırdı. Heyif ki, onlar dünyanın konyakdan kənar qalan hissəsini görməkdə çətinlik çəkirlər. Ona görə biz başı dumanlı deputatların lehinə səs verdiyi belə kağız parçalarını qəbul etmirik və etmə niyyətimiz də yoxdur".

**AP separatçı ocaqların artmasında maraqlıdır**

Milli Məclisin deputatı Ruziyyə Quliyeva deyib ki, uzun illərdir ki, Avropa Parlamentinin ikili standartlardan ölkə bilmədiyini şahidlik edir. Biz ötən 30 ildə belə əsassız və qeyri-obyektiv mövqeləri çox görmüşük. Bu o deməkdir ki, Avropa Parlamenti erməni lobbisinin güclü təsirini nəzərə qəbul etməyə hazır deyil. Orada erməni diasporu tərəfindən maliyyələşən parlamentarilər çoxdur. Ona görə də Avropa Parlamenti Cənubi Qafqazla bağlı problemlərin aradan qaldırılmasına deyil, əksinə, regionda separatizm ocaqlarının artmasında maraqlıdır. Tarix göstərir ki, qeyri-qanuni baş verən, beynəlxalq qanunla uyğun olmayan hadisələrə, siyasi fikirlərə və qərarlara gec, ya tez, mütləq son qoyulur. Belə əsassız qətnamə də beynəlxalq qanunvericilik prinsiplərinə ziddir, real situasiyanı əks etdirmir, xülyadan başqa heç nə deyil. Yeni belə iddialar ölkəmizin qanuni hədəflərinə çatmasına heç bir əngəl törətdirilməz".

Deputat bildirib ki, Avropa Parlamenti özünü regionda sülhün deyil, problemlərin tərkib hissəsi kimi aparır: "Qərəz dolu qətnamələr qəbul edir, qarayaxma kampaniyalarını davam etdirir. Lakin unudurlar ki, zaman bizi xeyrimizə işləyir, Azərbaycanın diplomatik korpusu öz işini kifayət qədər uğurla icra edir. Ümid edirik ki, dövlətimizin və xalqımızın haqlı səsinə səs verənlərin sayı gündən-günə artacaq. Sülh istəyən siyasətçilər isə Laçın yolundakı legitim aksiyaya gec-tez real qiymət verəcək və obyektiv çağırışlar edəcəklər".

**Nəzir QARDAŞXANOVA,**  
"Azərbaycan"

## Felyeton

## İki bacınının bir qardaşı

"Şad" xəbər qanadlı olar - demişlər!  
Tehranla İrəvanın, başqa sözlə, fars mollaları ilə erməni daşnaklarının qarşılaşması xəbəri bir anda bütün cahana yayıldı...  
Sevinən sevindi, sevinməyə də ağzına nə gəldisə dedi!

◆ ◆ ◆

Əslində, bu qardaşlaşma ki var, elə-belə məsələ deyil!

Adətən, dostlar qardaşlaşırlar. Həm də adi dostlar yox ey, oqı-da, əməl, məslək, işbirliyi dostları qardaşlaşırlar.

Məsələn, görürlər ki, daha əvvəlki kimi yaşaya bilmirlər, istəyirlər bir-birilərinə daha yaxın, hətta canbır qəlbədən də yaxın olsunlar! Yəni bir-birilərinə elə polad kəndirərlər bağlansınlar ki, daha heç kim onları qoparıb ayıra bilməsin!

Bəs qardaşlaşma hansı formada, necə olur?

Tutaq ki, qardaşlaşan cavanlardır. Bu halda tərəflər əhd-peyman bağlayıb söz verirlər ki, biz daha dostluqdan da o yana keçərək bundan sonra bir-birimizə qardaş deyəcəyik!

Bunun yollarından biri camaat yanında əhd-peyman etdikdən sonra qonaqlıq verməkdir.

İkinci yol - məscidə gedib siğə qardaşlığı oxutdurmaqdır.

Üçüncüsü isə, barmaqalarını bıçaqla kəsərək qan çıxarmaq, sonra da həmin qanları bir-birinə qarışdırmaqdır!

Sonuncu əhd-peyman hətta siğədən daha etibarlı sayılır!

Zarafat deyil, bu halda qanları bir-birilərinə qarışdıqından qan qardaşı olurlar!

İndi bu dinayrı qardaşlar deyilənlərin hansından ediblər - söyləməyə çətinlik çəkirik, yanlarında olmamışıq!

Deyərlər ki, Tehranla İrəvan öz aralarında möhürlü qardaşlıq müqaviləsi (hadisə məsciddə, yaxud başqa yerdə baş verib, onu da dəqiq bilmirik) bağlayıblar!

Di gəl ki, müqavilə hansı dildə, hansı əlifba ilə yazılıb, o da naməlumdur.

Axi bunların dilləri də, əlifbaları da müxtəlifdir.



◆ ◆ ◆

Bu qardaşlaşmada bir neçə qaranlıq və şübhəli məqam var ki, onlar da hələ tam aydınlaşmayıb.

Çalışaq, biz onlara bir tövrlə aydınlıq gətirək.

Birincisi, təzə qardaşlar, köhnə dostlar indiyədək bir-birilərinin yanında (lap ağızlarının içində) idilər, beləyə siğəli qardaşlıq, görəsən, indi niyə vacib oldu?

Səbəb çox sadədir!

İranla Ermənistan keçmiş işğal ərazilərindəki qazancılarının məhrum olubları!

Məsələn, Ermənistanla İran ələ verərək Azərbaycanın işğal

ərazilərindəki evləri, ictimai binaları, istehsal müəssisələrini otuz il ərzində söküb-dağıdıb inşaat materialları kimi İrana daşıdırlar. Orada yeni yaratdıqları tikinti materialları bazarında sataraq pula çevirdilər.

İrəvan əsas gəlir mənbələrindən sayılan narkotrafik xətti Qarabağdakı işğal ərazilərindən keçirdi. Narkotik plantasiyaları, narkoemal sexləri də burada yerləşirdi.

İndi yol da kəsilib, külli miqdarda qazanc da!

44 günlük Zəfər müharibəsi başa çatanda İran bu qədər gəlirin əl-



dən çıxdığını görürək Ermənistanla Azərbaycan sərhədlərinin dəyişdirilməsini özünün "qırmızı xətti" elan etdi.

Azərbaycan düşmən ordusunu məhv edərək sərhədlərinə sahib çıxıb və etibarlı şəkildə qoruyur!

Heç bu vəziyyət İrani qane etmədi?..

İran artıq Azərbaycan ərazisində ermənilərin dağıtdığı məscidləri bərpa adı ilə farslaşdırma bilmir!

Azərbaycan öz məscidlərini özü təmir edir!

Bu da İranın xoşuna gəlmir! ...Heç gəlməsin!

Azərbaycandakı məscidlərə fərqli münasibətlərdir.

Əvvəla, biz bütün dini məbədlərə - məscidlərə, kilsələrə, sinəoqlara və digərlərinə Allahın evi kimi baxaraq hörmətlə yaşayırıq.

Ermənilər isə Azərbaycandakı bütün məscidləri dağıdaraq içərisində donuz və mal-qara saxlayırdılar.

Fars rejimi bunun üstünə getmir, dostlarından rəncidə düşmədülər...

Halbuki bir müsəlmanınançlı dövlət kimi ən azı narazılıqlarını və etirazlarını bildirməyidilər!

Qəribədir ki, Azərbaycandakı məscidləri dağıdan, tövləyə çevirən erməni İrandakı məscidləri "müqəddəs məkan" kimi tanıyır və ziyarət edir!

Hətta Paşinyanın zövcəsi Anna Akopyan töpəzə qardaşlığı bir qərdə məhkəmələndirmək üçün başını örtərək fars məscidini təmtəraqla ziyarət etdi.

Bu mənzərəni görə molların bir çoxunun gözü belə yaşardı...

Dördüncüsü, Ermənistanın Fransa adlı bir böyük bacısı var!

Özü də Azərbaycana qarşı düşmənçilikdə (fars qardaşlarımız eşitməsin) heç də Ermənistandan geri qalmır.

Məsələn:

● Fransa ATƏT-in Minsk qrupunun üzvü kimi 30 ildə erməni tərəfini tutaraq sülh danışıqlarının uzanması, defakto vəziyyətinin əbədiyyə çevrilməsi üçün ölümdən gəlini etdi!

● 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında məsələ qaldıraraq Azərbaycanın əleyhinə yeni, ziyanlı qətnamə qəbuluna can atdı.

● Fransanın Senatı və Milli Assambleyası Azərbaycanı "tə-

cavüzkar ölkə" adlandırdı, başlarından yekə danışaraq hədlərini aşan sənəd də qəbul etdilər.

● Burunlarını müxtəlif üsullarla sülh danışıqlarına soxaraq erməniləri müdafiə üçün dərindən-qabıqdan çıxdılar...

● İndi isə "Xankəndi blokadaya alınıb", - deyə şivən salırlar!

Deməli, belə çıxır ki, fars mollası erməni bacı-qardaşı vasitəsilə fransız mədmazeli ilə də bacı-qardaş olur?

İndiyədək iki bacı qardaşsız qalmışdır!

Görünür, xeyli nəzir-niyaz verdiklərinə Allah onlara İran kimi qardaş qismət edib!

İndi olublar iki bacı, bir qardaş! Allah çox görməsin...

◆ ◆ ◆

Bütün bunlardan sonra ən qaranlıq məqam da belli olur.

Faktlardan da görünür ki, bu qardaşlığın (qardaş-bacılığın) mayasında müstəqil Azərbaycana nifrət hissi dayanır!

Üstəlik, Azərbaycanla düşmənçilik etmək istəyənlər daha bunu gizlətmirlər, açıq-aşkar və birgə edirlər!

Neynək, olsun...

İndiyədək düşmənçilik edib nəyə nail olublar ki...

Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu məhv edərək torpaqlarını mürdar ləpirlərdən təmizlədi!

İndi sürətlə Qarabağı, Şərqi Zəngəzuru tikib-qurur, Böyük qayıdışa hazırlaşır!

"Dəmir yumruq" da hazır vəziyyətdə öz yerindədir!

Üstəlik, Azərbaycanın din bir, dil, əməl bir ösl kişi qardaşı da var: strateji müttəfiqi olan Türkiyə!

İki sağı qardaşa üç "qarışıq qardaş" nə edə bilər?!

◆ ◆ ◆

Əslində, biz təzə qardaşlığa heç paxılıq da etmirik...

Su çuxuru tapar, çuxur da suyu!

Bura qədər dediklərimizə qədim bir atalar sözü ilə (cüzü "redakto" etməklə) yekun vururuq:

Atımızı sürək daşlığa, "tüpürək" belə qardaşlığa!

Bəxtiyar SADIQOV

## İranda son 28 ilin ən yüksək inflyasiyası qeydə alınıb

Etirazların baş alıb getdiyi ölkənin iqtisadi və sosial məngənədən xilas real görünür

İranda inflyasiya dinamikasının tarixi göstərir ki, ölkə qiymət artımı ilk il dəfə qarşılaşmış - son illərdə istehlak qiymətləri indeksi müntəzəm olaraq 40 faizi keçib.

Lakin 2018-ci ildə vəziyyət kəskin şəkildə dəyişib - ABŞ-də Donald Tramp administrasiyası İrana qarşı ağır sanksiyalar tətbiq edib və bu, inflyasiyanın 50 faizə yüksəlməsinə səbəb olub. Sanksiyalar İran rialını vurub, milli valyuta hor ay ucuzlaşıb, mal və xidmətlərin ixracı faktiki olaraq tamamilə dayandırılıb.

Halbuki "Financial Tribune" qəzetinin yazdığına görə, ölkənin illik inflyasiya hədəfi 22 faiz olub. "Iran International" telekanalı xəbər verir ki, 2022-ci ilin iyul ayında inflyasiyanın 50 faizi keçdiyi zaman ən yüksək qiymətlər kirayə bazarında, dərman və qida sektorunda olub. Bu gün İranda tüğyan edən sosial iğtişaşlar qismən qiymətlərin artması ilə əlaqədardır, çünki zəruri mallar daha da qıtlılıb. Hökumətin iqtisadi islahatına görə ümumi alıcılıq qabiliyyəti aşağı düşüb. Bazarda mal var, amma insanlar artıq əvvəlki qədər ala bilmirlər.

Əhəlinin alış-veriş səbətindəki bir çox əşyalar çıxarılıb, azaldılıb və ya daha ucuz, oxşar zəruri məhsullarla əvəzlənib. Sanksiyalara əsasən Tehran öz enerji resurslarını dollarla ixrac edə bilməz, üstəlik alıcı ölkələr ABŞ-dən sanksiyalara



məruz qalacaqlar. Ona görə də İran neftini və qazını idxal etməyə hazır olan ölkələr o qədər də çox deyil. Sanksiyalardan yan keçməyin bir neçə yolu var, məsələn, barter ticarəti. Çin sənaye malları və ərzaq məhsullarını müqabilində İran neftini alır, Ermənistan isə öz elektrik enerjisini İran qazına dəyişir.

İranda daha bir problemi var - ərzaq böhranı. Dünya Bankı bildirib ki, "Ukraynadakı münəvişə səbəbindən global ərzaq qiymətlərinin artması məhsul və gübrə tədarükünə böyük təsir göstərərək ərzaq təhlükəsizliyi üçün riskləri artırma bilər. Növbəti qiymət artımları İranın idxal xərclərini yüksəldəcək, hökumətə və onun məhdud məvücud valyuta ehtiyatlarına daha çox təzyiq göstərəcək".

"Economist Intelligence Unit" (EIU) təşkilatı da Dünya Bankının analitiklərinin fikrini bölüşür. Ekspertlər hesab edirlər ki, İran və ABŞ-nin 2027-ci ilə qədər hazırkı dalandan çıxması inandırıcı deyil: "Enerji qiymətlərinin artması İrana

2022-ci ildə bir qədər rahatlıq gətirsə də, 2023-2026-cı illərdə bu, aradan qalxacaq. Kütləvi iğtişaşlar riski isə sürətlə yüksələn inflyasiyanı daha da gücləndirir".

İranda daha bir böhran vətəndaş itaətsizliyi ilə bağlıdır. Ölkədə əxlaq polisi tərəfindən işgəncələrə məruz qalan 22 yaşlı Mehşad Əmininin ölümü ilə bağlı başlayan etirazlar 4 aydır ki, davam edir. İran mütəmadi olaraq iğtişaşlar yaşayır, lakin hazırkı böhran uzunsürən və genişdir. Hər gün İranda 100 şəhərdə yüz minlərlə insan hökumətə etiraz edir və rejimin dəyişdirilməsini istəyir. Bir sıra rayonlarda işçilərin tətili başlayıb: bazarlar, ticarət mərkəzləri və mağazalar bağlanıb.

Beynəlxalq investisiya ekspertləri qeyd edirlər ki, artan inflyasiya, sanksiyalar və iğtişaşlar İran iqtisadiyyatını məhv edən problemlərin yalnız kiçik bir hissəsidir. Yaxın gələcəkdə ölkə inkişaf etmiş dövlətlər üçün əhəmiyyətli tərəfdaş ola bilməyəcək və onun iqtisadi-

yatı hələ uzun illər çətin dövrlərdən keçəcək. Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanan İran üçün inflyasiya proqnozu qiymət artımının yalnız növbəti 5 il ərzində 25 faiz soviyyəsinə azalacağını nəzərdə tutur.

Ölkədə qiymətlər sürətlə qalxır, milli valyuta dollara nisbətə dəyərini itirir. Etiraz aksiyalarının üçüncü ayında - dekabrda vəziyyət daha da pisləşib - rəsmi hesabatə əsasən, inflyasiya 48 faizi ötüb. Bu, 1995-ci ildən bəri İranda ən pis göstəricidir. İndi bəzi iranlılar evinə öt, hətta yumurta almaqda çətinlik çəkirlər. İqtisadçıların bildirdiyinə görə, hökumət inflyasiyanın, korruptsiyanın qarşısını ala bilmir.

İran valyutası olan rial dollar qarşısında rekord həddə düşüb. Qeyri-rəsmi bazarda 1 dollar 44,7 min riala satılıb. Bundan bir gün əvvəl isə 1 dollar 43,1 min riala başa gəlib. "Röyter" Agentliyi xəbər verir ki, bu, təcridin artması və Avropa İttifaqının İnqilab Keşikçiləri, habelə ayrı-ayrı məmurlara qarşı mümkün sanksiyaları ilə bağlıdır.

Məlumatə görə, dolların bahalaşmasının səbəblərindən biri Amerika valyutası, qızıl və ya başqa valyuta almaqla əmanətlərini qorumağa çalışan iranlılar arasında ona tələbatın kəskin artması olub.

Rizvan CƏFƏROV, "Azərbaycan"

## Fransa polisi daha bir etirazçını əlil etdi

Ötən şənbə günü Fransada baş vermiş etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.

Parisdə Bastiliya meydanı yaxınlığında nümayişçilər əsəyiş keşikçilərinə daşlar, butulkalar və fişənglər atıblar. Öz növbəsində polislər də gözyaşadıcı qaz və təzyiqli su, habelə dayonək zərbələri ilə cavab veriblər. Qarşıdurma zamanı onlarla nümayişçi saxlanılıb. Yerli mediann xəbərinə əsasən yanvarın 19-da Parisdə pensiya islahatına qarşı etiraz aksiyasını bir çox iştirakçısı polislər tərəfindən vəhşicəsinə döyüldü, təhqirlərə və işgəncələrə məruz qalıb. Polis məmuru tərəfindən dayonəkə vurulduqdan sonra 26 yaşlı mühəndis cinsiyətli orqanın bir hissəsi amputasiya edildi. Bu barədə onun vəkilinə istinadən "France Presse" Agentliyi xəbər yayıb.

Məlumatə görə, zərərçəkən şəxs etiraz zamanı baş verənlərin şəklini çəkərək polisə onu dayonəkə vurub. Sosial şəbəkələrdə əsəyiş keşikçilərinin kişiyə qarşı zor tətbiq etməsini əks etdirən foto və videolar yayılıb.

Vəkil Lüisi Saymonun dediyinə görə, "zərbə o qədər güclü olub ki, gənc oğlan eməliyyətdə məruz qalıb və yekunda ölümlə çevrilib. Bu, sadizmə bənzər son dərəcə qəddar bir hərəkətdir".

Xatırladaq ki, əvvəlki nümayişçilərin birində etirazçı Jerom Rodriges polisini "kəməyilə" bir gözündən məhrum olmuşdu.

Hadisə ilə bağlı şikayət verilib. Ötən şənbə günü Fransa şəhərlərində pensiya islahatına qarşı yürürlə mitinq keçirilib. Şimaldakı Kaledon cənubdakı Nitsaya qədər nümayişçilər pensiya yaşını 62-dən 64-ə qaldıran islahatə etiraz etmək üçün küçələrə çıxıblar. İslahat geniş sosial narazılıq, artan inflyasiya və yoxsulluq fonunda həyata keçirilir.

Bildirilir ki, cümə axşamı Fransada təqribən 1,2 milyon insan hökumətin planlaşdırdığı islahatlara qarşı etiraz aksiyaları keç-



rib. Hakimiyyət bu ilin sentyabrından başlayaraq hər il pensiya yaşını üç ay artırmaq niyyətindədir ki, 2030-cu ilə qədər 64 yaşa çatsın.

Yerli "Le Monde" qəzetinin yazdığına görə, Parisdə və ümumilikdə ölkənin 200 şəhərində pensiya yaşının artırılmasına qarşı kütləvi aksiyalar keçirilib. Mitingçi Fransanın səkkiz aparcı həkmarlar itifaqları - CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, Solidaires və FSU təşkil ediblər.

Rəsmi məlumatlara görə, cümə axşamı 200 şəhərdə etiraz yürüşləri və nümayişlərə 1,15 milyon insan qatılıb. Parisdə yürüşdə 400 mündən çox adam iştirak edib, ikinci ən böyük yürüş Tuluza da olub - 30 min nəfər.

Həkmarlar itifaqları bu rəqəmin daha çox olduğunu bildiriblər.

BBC telekanalı xəbər verir ki, Nant, Lion, Bordo, Marsel və Tuluza şəhərlərində də etirazlar keçirilib, burada qatar məşinistləri, dövlət sektoru və neft emalı zavodu əməkdaşları işlərini tərk ediblər.

Tibb işçiləri, müəllimlər və energetika sahəsində çalışanlar da tətillə çıxıblar. Energetikləri təmsil edən CGT Mines-Energie Həkmarlar İttifaqı cümə axşamı günü müddətsiz tətillə dəstəklədiyini açıqlayıb.

Bunun ardınca daha uzun tətillə olarsa, bu, elektrik enerjisi istehsalının azalmasına gətirib çıxaracaq. Yanvarın 19-da elektrik enerjisi istehsalı 12 faiz azalıb.

Neftçilər həkmarlar itifaqı La CGT fevralın 6-da 72 saatlıq tətillə çıxıb.

Həkmarlar itifaqının məlumatına görə, ibtidai sinif müəllimlərinin təxminən 70 faizi, orta və lisey müəllimlərinin 65 faizi cümə axşamı tətillə çıxıb.

12 ildə ilk dəfə birləşən həkmarlar itifaqları pensiya sistemində islahatlar aparmaq əzmində olan prezident Makron hökumətinə güclü mesaj göndərib.

Etirazlar pensiya islahatının "ədalətli və məsuliyyətli" və dövlət maliyyəsinin sağlam əsasda saxlamaq üçün zəruri olduğunu deyən Fransa lideri üçün böyük sınaqdır. İctimai rəy sorğularına görə, fransızların əksəriyyəti Makronun bu islahatlarına qarşıdır.

Uğurlarından ruhlanan ölkənin aparcı həkmarlar itifaqları yanvarın sonunda işçiləri ikinci tətillə gününə çağırıblar. Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Filip Martines bildirib ki, nəzərdə tutulan pensiya islahatı hökumətdən "ümumi narazılığa" səbəb olub və müxtəlif peşə nümayəndələrinin hazırlıq vahid cəbhəsi "problemin çox ciddi olduğunu" göstərir. Onun dediyinə görə, fevralda ölkədə pensiya yaşının artırılmasına qarşı etirazların yeni dalğası baş verə bilər. Bu barədə "Le Figaro" qəzeti də xəbər yayıb.

Bundan əvvəl İfop şirkətinin sorğusunun nəticələri göstərib ki, Fransa prezident Emmanuel Makron və baş nazir Elzabet Bornaun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.

Fransa vətəndaşlarının təxminən 65 faizi prezidentin yanvar ayındakı fəaliyyətindən narazıdır ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə üç faiz çoxdur. Fransalıların yalnız 34 faizi Makronun hərəkətlərindən razıdır ki, bu da bir ay əvvəlkindən iki pillə aşağıdır.

R.HİLALOĞLU, "Azərbaycan"

# Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

## Əzmkar mübarizə

Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin milli mənafelemiz uğrunda apardığı mübarizə böyük inam və qətiyyətə davam etdirilir.

Əksəriyyəti gənclərdən ibarət olan ekofəallarımlarımız Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasında separatçılar tərəfindən təbii sərvətlərimizin talanmasına, ekolojiyamıza qarşı terror həyata keçirilməsinə etiraz edirlər və dərhal bu qanunsuz əməllərin dayandırılmasını tələb edirlər.

Sərvətlərimizin talan edilməsinə imkan verməyəcəyik

Ötən il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər töərəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb. Danışıqlara əsasən, dekabrın 10-da Azərbaycan mütəxəssislərinin faydalı qazıntı yataqlarının montajı aparılması üçün lazımı şəraitin yaradılmasını tələb edirlər.



sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoyulmasını, burada Azərbaycan mütəxəssislərinin montajı aparılması üçün lazımı şəraitin yaradılmasını tələb edirlər.

Azərbaycana qarşı riyakar münasibətin növbəti təzahürü

Ekofəallarımlarımız bu aksiyası heç bir siyasi məqsəd güdmür və aksiyaya başladığı gündən Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün daim açıq olub. Ötən müddət ərzində sözügedən yoldan humanitar yüklü maşınların, müəkkimlərin keçidində heç bir maneçilik törədilməyib.

Lakin Ermənistan və Cənubi Qafqazda sülhün öleyhinə olan ermənipərəst qüvvələr Azərbaycan vətəndaş cəmiyyətinin haqlı olaraq milli mənafelelərinin bərpası üçün Laçın-Xankəndi yolunda həyata keçirdiyi dinc etiraz aksiyasına heç qətdən uzaq don geydirməyə çalışırlar. Guya Laçın yolunun bağlanması, bölgədə

humanitar fəlakət yaşanması kimi böhtan karakterli iddialar səsləndirirlər.

Azərbaycana qarşı qərəzli mövqə nümayiş etdirən bözi ölkə və qurumlar əllərinə düşən hər fürsətdə ölkəmizə olan düşmən münasibətlərini açıq sərgiləyirlər. Bu baxımdan yanvarın 18-də Avropa Parlamentinin (AP) Azərbaycanla qarşı növbəti riyakarlıq edərək Laçın yolunun guya "blokada"da olması kimi sərəmən iddialarına dolu və artıq tarixin zibilliyinə atılmış "Madrid prinsipləri"ndə də istinad edilmiş bədnam qətnamə qəbul etməsi təəccüblü görünür. Xüsusilə də Azərbaycanın müəkkimlərinin keçidində heç bir maneçilik törədilməyib.

Lakin Ermənistan və Cənubi Qafqazda sülhün öleyhinə olan ermənipərəst qüvvələr Azərbaycan vətəndaş cəmiyyətinin haqlı olaraq milli mənafelelərinin bərpası üçün Laçın-Xankəndi yolunda həyata keçirdiyi dinc etiraz aksiyasına heç qətdən uzaq don geydirməyə çalışırlar. Guya Laçın yolunun bağlanması, bölgədə

Kriminal unsurlar Azərbaycan ərazilərindən çıxarılmalıdır

Laçın-Xankəndi yolunda keçirilən aksiyayı izləmək

üçün ora yollanan beynəlxalq media nümayəndələri, bloqçular da öz gözləri ilə şahid olurlar ki, Laçın yolu təyinatına uyğun olaraq humanitar məqsədlər üçün açıqdır.

Lakin bu da Ermənistan tərəfini heç cür qane etmir və onlar Laçın yolundan hərbi məqsədlər üçün istifadəyə, yəni Azərbaycana qarşı tərribatlar törətməyə davam etmək niyyəti ilə çabalayırlar.

Faktlarla sübut olunub ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan Laçın yolundan hərbi məqsədləri üçün istifadə edib və ölkəmizə qarşı müharibə cinayətləri törədib. Buna Vətən müharibəsindən sonra ərazilərimizdə aşkarlanmış 2021-ci il Ermənistan istehsalı olan piyada əleyhinə minalar da bariz nümunədir.

Yanvarın 19-da Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü zamanı Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verən Prezident İlham Əliyev də Ermənistanın yolunu guya blokada etməsi barədə yalan məlumatlar yaydığına və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığına qeyd etdi. Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirdi.

Görüşdə Prezident İlham Əliyev tərəfindən hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə lazımı humanitar yüklərin, mülki şəxslər və mülkiyyətəli yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal unsurların homin ərazilərdən çıxarılmasını vacibliyi bir daha vurğulandı.

Bir aydan çoxdur ki, Laçın-Xankəndi yolunda davam edən dinc etiraz aksiyası Azərbaycan vətəndaş cəmiyyətinin haqlı etirazının nümayişidir. Ermənistanın bu yolda baş verənlərlə bağlı manipulyasiyasına baxmayaraq, milli mənafelelərimizi müdafiə etməkdən bir addım da geri çəkilməyəcəyik və haqlı tələblərimizi təmin edəcəyik.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

## "Biz haqq yolumuzdan dönməyəcəyik"

Bu, ictimai fəalların qəti fikridir



44 gündür ki, Şuşa sabahını himnimizin sədalari ilə açır. Düz 44 gündür ki, Şuşanın başı qarlı dağları da bu mənzərəyə şahidlik edir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı etiraz aksiyası şaxtaya, qara baxmayaraq davam edir. Xalqımız vətənpərvər gənclərimizin bu hünerinə alqış deyir.

Rusiya sülhməramlılarının nəzarətində olan "Qızılbulaq" qızıl mədəninin və "Dəmirli" mis-molibden yataqlarının ermənilərin qanunsuz istismarına son qoyulmasına, sərvətlərimizin talanaraq Ermənistanla daşınmasına etiraz olaraq başlanan aksiyaya dünya informasiya vasitələrinin, beynəlxalq təşkilatların da müzakirə mövzusunda çevrilib. Ermənilər və ermənilərdən öz məqsədləri üçün istifadə edənlər isə gənclərimizin təbiətimizi ekoloji fəlakət zonasına çevirənlərə qarşı başladığımız dinc aksiyadan siyasi avartura kimi istifadə edib dövlətimizə qarşı böhtan, qarayaxma kampaniyası aparır, siyasi təzyi vasitəsi kimi istifadəyə cəhd göstərirlər.

Hər şey aydındır: bözi qüvvələrin məqsədləri heç də guya "blokada" qalıb, humanitar fəlakət" zonasında yaşayan ermənilərə "yardım etmək, onların vəziyyətini "görüb" gözyaşı axıtmaq deyil. Məqsəd Cənubi Qafqazda itirilmiş nüfuzu bərpa etmək, silah bazarını genişləndirmək, Qarabağda yaşayan aldadılmış erməni əhalisinin adından istifadə edib Azərbaycana təzyi etməkdir.

Texnologiyamızın inkişaf etdiyi indiki məqamda noinki yerdən, kimin nə etdiyini göydən də izləməyin mümkün olduğu bir vaxtda "ermənilər blokada"ya alınmış demək olduca gülcnc bir ittihamdır. Azərbaycana qarşı bu iddiada olanlar yaxşı bilirlər ki, onların bağı dedikləri Laçın-Xankəndi yolu ilə hər gün humanitar məqsəd üçün istənilən qədər avtomobil hərəkət edir. Sadəcə olaraq, etiraz aksiyası başlanan gündən sərvətlərimiz talan olub daha Ermənistanla daşınmır. Laçın-

Xankəndi yolu ilə Ermənistanın Qarabağda yerləşən hərbi birliklərinə silah götürə bilmirlər. Ermənistan Qarabağda hərbi xidməti başa vurmuş əsgərləri yeni qüvvələrə əvəz etməkdə çətinlik çəkir. Bu da Ermənistanla əlavə gərginlik yaradır.

ATƏT-də, BMT-də, Avropa Parlamentində oturma erməni konyakının təsirinə məst olanlar da, erməni lobbisinin əsirinə çevrilmiş Fransa prezidenti də yaxşı bilirlər ki, Qarabağ Azərbaycandır. 30 il Ermənistan Qarabağı işğal edərək torpaqları öz fəlakət zonasına çevirib. Təkcə yaşayış binalarını deyil, minilliklərin yadigarı olan tarixi abidələrimizi də məhv ediblər, izimizi Qarabağdan silməyə çalışıblar. Yeri gəlməşkən, beynəlxalq hüquqa əsasən, bütün beynəlxalq təşkilatlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Həttə Ermənistanın baş naziri Nikol Paşinyan döfərlə dünya birliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib.

Bu gün Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasından dövlətimizə qarşı təzyi kimi istifadə etmək istəyən qüvvələr bilməmiş deyillər ki, Qarabağda mədənlərdə qanunsuz qazıntı işləri aparılan "Base Metals" şirkəti İsveçdə qeydiyyatdan keçib.

"Base Metals" şirkəti "Vallex Group"un törəməsidir. Bu şirkət 2010-cu ildən Qarabağda qanunsuz fəaliyyət göstərir, ermənilərin işğal etdikləri ərazilərdə talançılıqla məşğuldur. "Base Metals" 2009-2017-ci illərdə "Qızılbulaq" yatağının istismarı noticasında 178 milyon dollar gəlir əldə edib. İndiyədək "Qızılbulaq" yatağından hər ay 12 min ton filiz ilkin emaldan sonra Ermənistanla aparılaraq dünya bazarına çıxarılıb.

"Vallex Group" şirkətinin rəhbəri Valeri Mejlumyan, investoru isə İsveç vətəndaşı Vartan Sirmakesdir. Hər iki şəxs Azərbaycan tərəfindən beynəlxalq axtarış verilib. Avropada oturma ölkəmizə qarşı talançılıqla edən, təbii sərvətlərimizi yağmalayan, qanunlarımızı heçə sayan cinayətkarlara qarşı hər hansı bir çağırış etməyən Avropa dövlətləri Azərbaycana qarşı beynəlxalq hüquqa zidd hərəkətlərini, tələblərini və təzyiqlərini israrla davam etdirmələri anlaşılan deyil. Beynəlxalq hü-

quqdan, insan haqlarından danışan təşkilatlar da, onların nümayəndələri də bilməmiş deyillər ki, beynəlxalq hüquqa görə Azərbaycan ərazisində fəaliyyət göstərən istəyənlər dövlətimizin razılığı olmadan hər hansı bir iş görməyə cəhd edərlər, onun tədbiri görülməlidir.

Aksiyanın iştirakçılar ilə əlaqə saxladıq. Gənc fəal Ayaz İbrahimli bizimlə söhbət zamanı dedi:

- Bu gün dinc etiraz aksiyası keçirdiyimiz Laçın-Xankəndi yolu ermənilərə humanitar məqsədlər üçün istifadəyə verilib. Amma məlum olduğu kimi, ermənilər bu yoldan hərbi məqsədlər üçün istifadə edirlər. Eyni zamanda torpaqlarımızda talançılıq işləri həyata keçirirlər. Aksiyaya keçirilən günə kimi bu yolla sərvətlərimizin Ermənistanla qanunsuz daşınması sirr deyil. Həmçinin Ermənistanın bu yol vasitəsilə 2021-ci ildə istehsal olunmuş minaları ölkəmizə keçirdərək ərazilərimizin minalanmasını da bu gün yalandan hay-küy salan dövlətlər və təşkilatlar da yaxşı bilirlər. Biz özünü beynəlxalq təşkilat adlandıran qurumların nə istədiyini anlaya bilmirik. İndi nə edək? Oğullarımızın canlarını verib, qanlarını töküüb işğaldan azad etdikləri torpaqları ermənilərin istismarına verək? Gözümüzü yumaq ki, sərvətlərimizi talan edib Ermənistanla daşınmasın? Biz bu yoldan humanitar məqsəd üçün istifadə edən hər kəsin normal fəaliyyətinə şərait yaradırdıq. Bunu ermənilər də, onları müdafiə edənlər də bilirlər. İndi bizim əleyhimizə qətnamələr qəbul edənlər erməniləri başa salmalıdırlar ki, ekoloqlarımız, mütəxəssislərimiz qanunsuz istismar olunan ərazilərə buraxılmalıdır, monitoring aparılmalıdır. Bu o qədər sadə bir işdir ki, bunu etməkdənsə, hirsiz, hikkə ilə, böhtan, yalan kampaniyasını genişləndirirlər. Bunu bilsinlər ki, qanuni tələblərimizə yerinə yetirilməyincə aksiyamızı davam etdirəcəyik. Bizi haqq yolundan kimsə döndərə bilməz.

Elşən QƏNİYEV, "Azərbaycan"

## Kreml Vardanyanı "ofsayta" saldı

Xankəndidəki ermənilər Rusiya sülhməramlılarının korrupsiya əməllərindən beziblər

Son vaxtlar Xankəndidə terrorçu birləşmələrin başçısı Araik Arutyunyanla "dövlət naziri" Ruben Vardanyan arasında ziddiyyətlərin artıq yeni mərhələsi başlayıb.

Məlumdur ki, erməni milyardərin əsas məqsədi əvvəlcə Qarabağda separatçıların rəhbəri olmaq, daha sonra Ermənistanla transfer niyyətini reallaşdırmaq idi. Ancaq Vardanyanın, son qalmaqallı açıqlamalarına görə separatçıların "dövlət naziri"nin vəzifəsindən azad edilməsi gündəmə çıxıb. Beləliklə, bu cütlük arasında ziddiyyətlərin artıq yeni mərhələsi başlayıb.

Belə olacağı təqdirdə Kremlin hansı reaksiyanı verəcəyi çox maraqlıdır. Lakin gələcək xəbərlər Moskvanın milyardərlə qarşı soyuq münasibət bəslədiyini deyir. Belə ki, "Jamanak" qəzeti yazır ki, Rusiya da Ruben Vardanyanın arxasından çəkilməyə başlayıb. Məlumat əsasən, Kreml Vardanyanın istefaya göndəriləcəyi təqdirdə hər hansı bir reaksiya verməyəcəyi barədə Ermənistanı və Qarabağdakı terrorçu birləşmələri əmin edib. Həttə bu yaxınlarda İrəvana göndərdikləri ismarıca bildiriblər ki, separatçıların rəsmisi olan Vardanyan onlar üçün əvvəlki əhəmiyyətini saxlamayıb. Qeyd olunub ki, Arutyunyan artıq

Balasanyanı geri qayıtmağa razı salılab: "Çox güman ki, yaxın bir neçə gün ərzində onu hərbi müşavir təyin edib azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcəkdir".

Noş qeyd edir ki, Vitali Balasanyanın "vəzifə"dən çıxarılması məsələsini "dövlət naziri" Ruben Vardanyan qaldırması, onun Qarabağ ermənilərinin maraqlarını qoruma bilməyəcəyini, çünki danışıqlar aparacaq şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meylli olduğunu iddia etmişdi. Üstəlik, Vardanyan hesab edir ki, ümumiyyətlə, Azərbaycanla danışıqlar üçün mövzu yoxdur.

"Araik Arutyunyan Vitali Balasanyanı yenidən arenaya götürməklə bir neçə məsələni həll edir: azərbaycanlılarla danışıqların öleyhinə olmadığını göstərməyə çalışır, baş nazir Nikol Paşinyana Ruben Vardanyanın qərar qəbul edən şəxs olmadığını qeyd edir, eyni zamanda sonuncunun istəyinin əksinə olaraq, Balasanyanı yenidən öz işinə qaytarır" deyə "Hraparak" yazıb.

Bu arada erməni ictimai xadim Mikayel Hayriyan öz feysbuk səhifəsində yazıb ki, bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkarə şəkilə Rusiya Federasiyasının vətəndaşlığından imtina edib və guya "erməniləri xilas etmək" üçün Qa-

rabağ gəlib. Qarabağ və Qarabağ sakinləri özünü təqdim etmək və oyunlar üçün sınaq meydançası deyil: "R. Vardanyan mümkün risklərə və problemləri dəyərləndirmədən, heç bir geosiyasi mərkəzdən dəstək almadan, yaqin ki, müəyyən qüvvələrə xidmət etmək üçün və başqa uzaq məqsədlər üçün Qarabağ köçüb. Yalnız üç aydan sonra biz bunlara əmin olduq. 1. Ruben Vardanyan Rusiyanın planı deyil, çünki Rusiyanın planı Qarabağı dağıtmağa yönəldilmişdir. 2. Özünü rus programı kimi təqdim edən R. Vardanyan bütün dünyanı bizə qarşı qaldırıb. 3. R. Vardanyan bir neçə ictimai sözlə Qarabağın iqtisadiyyatını, "dövlət quruluşu"nu məhv etdi. 4. Bizim elə "məmurumuz" var ki, heç olmasa daha pis vəziyyətimiz olmasın deyər danışmamalıdır. 5. Qarabağ "rəsmisi" ictimai çıxışında Qarabağı tərək etmək və ya Azərbaycanın hakimiyyəti altında yaşamaq təzislərini təqdim etdi. 6. Bizim elə bir "dövlət naziri" var ki, onun əsas müdafiə tezi si Azərbaycan tərəfindən qəbul edilməmə saxta bəhanəsidir".

Ermənistanın "lin.am" nəşri yazıb ki, Laçın yolunda Rusiya sülhməramlıları gizli korrupsiya sxemləri ilə Qarabağa siqaret, dərman və digər ləvazimatlar aparırlar. Noş qeyd edib ki, üstəlik, söh-

bət kifayət qədər böyük puldan gəlir. "Əldə olunan məlumata görə, məsələn, sülhməramlılar Ermənistan Xankəndiyə 100 min dram müqabilində 10 qudu bahalı siqaret götürürlər. Bizə onu da bildirdilər ki, Laçın yolunun bağlanması ilə əlaqədar bir aya yaxın Qarabağda qalan iki kriminal avtoritet bu yaxınlarda Rusiya sülhməramlıları tərəfindən 10 min dollara Ermənistanla gətirilib".

Qeyd edilən separatçıların arasında ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.

Elçin CƏFƏROV, "Azərbaycan"

# "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün"

## DÖVLƏT PROQRAMI

### 1. Qısa xülasə

Dünyada baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurlu transformasiyası üçün respublikada istehsal olunan malların texniki səviyyəsinin, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsinə və xidmət sferasının təşkilinə müasir yanaşma tələb olunur.

Makroiqtisadi təhlillərə əsasən, dünya üzrə ÜDM-də standartlaşdırmanın payı 1 (bir) faizə yaxındır. Belə ki, dünyanın qabaqcıl ölkələrindən olan Almaniyada standartlaşdırma sahəsində ödənilən gəlir 17 milyard avroya bərabərdir ki, bu da homin ölkənin ÜDM-nin 0,7 faizini təşkil edir. Böyük Britaniya, Fransa, Avstraliya və Kanadada müvafiq göstərici 0,2-0,9 faiz aralığında dəyişir.

Bu sahənin inkişafının vacibliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasına, onların biznes mühitinə dəstək istiqamətində tədbirlər qanunvericilik və institusional sahədə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Aparılan ardıcıl islahatların davamı olaraq, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmış "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) global tendrləri, respublikada müvafiq sahədə mövcud vəziyyəti, hədəf göstəricilərini, məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələrini və tədbirlər planını özündə ehtiva edir.

### 2. Qlobal tendrlər

Standartlaşdırma yüksək səviyyədə inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir. Standartlaşdırmanın əhatə dairəsinə geniş çeşidli istehsal və xidmətsektorları daxildir. Elm, texnika və texnologiyaların müasir tələblərinə cavab verən malların və xidmətlərin istehsalı, onların keyfiyyətinin təmin edilməsi, rəqabətə davamlılığının artırılması, habelə dünya bazarına çıxışının təmini üçün keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi dövlətin və iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyətə malikdir.

### 3. Mövcud vəziyyətin təhlili

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 53 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında ölkədə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimləməsinə həyata keçirən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

publik hüquqi şəxsinin yaradılması tapşırılmışdır.

"İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və aqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmış, homin Sərəncamla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət tənzimləməsinin və siyasətinin həyata keçirilməsi sahəsinə vəziyyətə Dövlət Agentliyinə, "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinin təsisçisinin səlahiyyətləri isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməmişdir.

Adıçəkilən Dövlət Agentliyi" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməmişdir.

Son illər ölkənin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyası və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyasına əsasən, Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsüylən olunan tələblərə müəyyən edirdi. Belə ki, mallara (işlərə, xidmətlərə) dövlət nəzarəti təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunlaşdırma baxımından aparılır və əksər malların homin tələblərə uyğunluğunun məcburi sertifikatlaşdırılması nəzərdə tutulurdu. Qabaqcıl beynəlxalq təcrübədə isə qeyri-qida istehlak mallarına dair məcburi təhlükəsizlik tələbləritexniki rəqlamentlərlə, keyfiyyət göstəriciləri-nə dair tələblər standartlar əsasında kö-nüllülük prinsipləri ilə tənzimlənir. Bu da ədalətli rəqabət mühitində biznesin ölvərşini inkişafına şərait yaradır.

Yerli malların beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, qeyri-qida istehlak mallarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, istehlakçıların hüquqlarının qorunması məqsədilə texniki tənzimləmə sisteminin formalaşdırılması və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsinə zərurət yaranmışdır.

Ötən dövrdə milli standartlaşdırma sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), Codex Alimentarius, Avropa Standartlaşdırma Komitəsi (CEN), Avropa Elektrotexnika Komissiyası (CENELEC), Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərə-rası Şurası (MQS), Bölgələrarası Standartlaşdırma Bürosu (MAC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti (ASTM International), eləcə də digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuş, standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya sahələrində 20-dək hökumətlərarası sa-ziş və qurumlararası anlaşma memoran-dumu imzalanmışdır.

### 4. Hədəf göstəriciləri

4.1. Dövlət Proqramının əsas hədəf göstəriciləri aşağıdakılardır:

4.1.1. milli standartlaşdırma sisteminin məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi;

4.1.2. Avropa İttifaqının direktivləri əsasında milli texniki rəqlamentlərin və beynəlxalq standartların istinad edilmiş standartların qəbulu;

4.1.3. malların təhlükəsizliyinin, keyfiyyətinin təmini, onların rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;

4.1.4. texniki tənzimləmə sahəsində nəzarət mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korruptsiyaya şərait yaradan halların aradan qaldırılması.

### 5. Məqsədlər

5.1. Dövlət Proqramının məqsədləri aşağıdakılardır:

5.1.1. Texniki tənzimləmə sisteminin formalaşdırılması:

1. texniki tənzimləmənin şamil olunduğu malların əhatə dairəsinin genişləndirilməsi;

2. texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması.

5.1.2. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması:

1. standartlaşdırma üzrə yaradılmış texniki komitələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkil edilməsi;

2. milli standartlaşdırma çərçivəsinin hazırlanması.

5.1.3. Texniki tənzimləmə sahəsində dövlət nəzarəti sisteminin formalaşdırılması:

1. texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması;

2. milli akkreditasiya sisteminin beynəlxalq akkreditasiya sistemində uyğunlaşdırılması;

3. texniki tənzimləmə və standartlaşdırma sahəsində yüksək texnologiyaların və innovativ həllərin tətbiqi.

### 6. Prioritet istiqamətlər

6.1. Ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün milli standartlaşdırma sahəsində işlər aşağıdakı prioritet istiqamətlər üzrə həyata keçiriləcəkdir:

6.1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmə sisteminin formalaşdırılması

1. **Əsaslandırma:** Ölkənin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun yeni redaksiyası və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanunu qəbul edilmişdir. Qeyd olunan qanunların müddəalarının tətbiq olunduğu münasibətlərin müvafiq sahədə qabaqcıl təcrübəyə malik digər dövlətlərin nəzəri və praktiki yanaşması nəzərə alınmaqla tənzimləməsinə, bununa yanaşı istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə texniki tənzimləmə sisteminin formalaşdırılmasına ehtiyac vardır.

2. **Görüləcək tədbirlər:**

2.1. texniki tənzimləmənin şamil olunduğu malların əhatə dairəsinin genişləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi;

2.2. uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modulların) ümumi siyahısı və homin sxemlərin (modulların) ətrafı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurlarına dair normativ hüquqi bazanın yaradılması;

2.3. texniki tənzimləmənin şamil olunduğu mallara dair texniki rəqlamentlərin qəbulu.

3. **Gözlənilən nəticə və nəticə indikatorları:**

3.1. texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiq ediləcəkdir;

3.2. uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modulların) ümumi siyahısı və homin sxemlərin (modulların) ətrafı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları qəbul olunacaqdır;

3.3. texniki tənzimləmənin şamil olunduğu mallara dair Avropa İttifaqı-

nın direktivləri əsasında hazırlanmış texniki rəqlamentlərqəbul ediləcəkdir.

4. **Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:**

4.1. Aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yaranma bilər. Texniki tənzimləmənin şamil olunaçağı mallara dair müvafiq münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətləri nəzərə alınmaqla, bir sıra layihələrin razılaşdırılmasında gecikmələr baş verə bilər. Bununla əlaqədar, zərurət olduğu təqdirdə, müvafiq işçi qruplar yaradıla bilər.

6.1.2. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması

1. **Əsaslandırma:** Azərbaycan istehlak olunan məhsulların keyfiyyətini, rəqabətqabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, milli standartlaşdırma sahəsinə müasir tələblərə uyğunlaşdırma məqsədilə mövcud standartlaşdırma sisteminin, o cümlədən istinad standartlarının beynəlxalq standartla uyğunluğunun təhlili, eləcə də standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsinə və onların fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkilinə ehtiyac vardır.

2. **Görüləcək tədbirlər:**

2.1. texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblər çıxarılması;

2.2. standartlaşdırma üzrə dövlət fondunda mövcud olan və istinad standartları kimi istifadə olunaçaq standartların beynəlxalq standartlara uyğunluğunun təmini edilməsi;

2.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi;

2.4. insan sağlamlığını təhlükəli qidələrdən (əsasən qida məhsullarında) zərərli maddələrdən və ya xəstəlik törədən orqanizmlərdən yaranan risklərdən, heyvan və insan sağlamlığını heyan xəstəliklərdən, təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilərin nəticəsində yaranma biləcək digər zərərdən qoruma məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblər çıxarılacaq;

2.5. milli standartlaşdırma çərçivəsinin hazırlanması.

3. **Gözlənilən nəticə və nəticə indikatorları:**

3.1. texniki rəqlamentlər qüvvəyə mindikcə texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblər çıxarılacaq;

3.2. istinad standartlarının beynəlxalq standartlara uyğunluğun təhlili edilərək, onların ləğvi məqsədilə aidiyyəti üzrə təqdim olunacaqdır;

3.3. standartlaşdırma üzrə texniki komitələrin tərkibinin yenidən formalaşdırılması və fəaliyyətinin təmin edilməsi məqsədilə maliyyə resurslarına çixış imkanları genişləndiriləcək, bununa yanaşı standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunluğun təmini edəcəkdir;

3.4. insan sağlamlığını təhlükəli qidələrdən (əsasən qida məhsullarında) zərərli maddələrdən və ya xəstəlik törədən orqanizmlərdən yaranan risklərdən, heyvan və insan sağlamlığını heyan xəstəliklərdən, təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilərin nəticəsində yaranma biləcək digər zərərdən qoruma məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair standartlaşdırma üzrə normativ sənədlərdən məcburi tələblər çıxarılacaq;

3.5. beynəlxalq təcrübə araşdırılmaqla milli standartlaşdırma çərçivəsi hazırlanaraq təsdiq ediləcəkdir.

4. **Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:**

4.1. istinad standartlarının hazırlanması zamanı aidiyyəti orqanlar (qurumlar) ilə koordinasiyalı fəaliyyətin qurulması zərurətindən müəyyən longimələr

baş verə bilər. Həmçinin Avropa İttifaqının istinad standartlarının müddəalarının ölkədə qanunvericilik sistemi və digər aidiyyəti tələblər nəzərə alınmaqla tətbiqində çətinliklər yaranma bilər. Qeyd olunanlara əsasən, qurumlar arasında milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində qarşılıqlı fəaliyyətin daha çəvik təmin edilməsi məqsədilə və standartlaşdırma sisteminin bir çox sahələri əhatə ediyini nəzərə alaraq, ölkədə keyfiyyət infrastrukturunun müəhləri tələblərə cavab verməsi üçün aidiyyəti üzrə təhlillər aparılmalı və homin təhlillər əsasında razılaşdırılmışnormaların müəyyən edilməsi məqsəduyğun hesab olunur.

6.1.3. Texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması

1. **Əsaslandırma:** Texniki tənzimləmə sisteminin yeni yaradıldığı nəzərə alaraq, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyəti texniki tənzimləmə sisteminin formalaşdırılması məqsədilə mövcud infrastruktur təminatının yaxşılaşdırılması yənaşı, yeni infrastrukturun yaradılmasına zərurət vardır.

2. **Görüləcək tədbirlər:**

2.1. texniki tənzimləmə sahəsində laboratoriyaların diaqnostik qiymətləndirilməsinin aparılması;

2.2. texniki tənzimləmə sahəsində laboratoriyalar şəbəkəsinin optimalaşdırılması, müasir tələblərə cavab verən yeni laboratoriyaların yaradılması və maddi-texniki təchizatının təmini edilməsi.

3. **Gözlənilən nəticə və nəticə indikatorları:**

3.1. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılmasını təmin edən sınaq laboratoriyaları müəyyən edilərək, onların diaqnostik qiymətləndirilməsi aparılacaq və nəticələrinə dair hazırlanmış təkliflər aidiyyəti üzrə təqdim olunacaqdır;

3.2. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4. **Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:**

4.1. texniki tənzimləmə sahəsində infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə kifayət qədər maliyyə və digər texniki təchizata ehtiyac vardır ki, homin ehtiyacların qarşısını yaradılacaqdır.

4.2. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.3. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.4. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.5. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.6. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.7. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.8. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.9. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.10. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.11. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.12. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.13. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.14. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.15. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.16. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.17. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.18. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.19. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.20. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.21. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.22. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.23. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.24. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.25. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.26. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.27. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.28. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.29. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.30. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.31. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.32. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.33. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.34. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

4.35. texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağın) aparılması üçün müasir tələblərə cavab verən laboratoriyalar şəbəkəsi yaradılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir

"Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün"

DÖVLƏT PROGRAMI

Əvvəli 9-cu səh.

Table with 8 columns: Sıra №-si, Tədbirin adı, Baş icraçı orqan (qurum), Digər icraçılar, İcra müddəti, Nəticə indikatorları (ilk, ara, yekun), and 8. Dövlət Programına dair Tədbirlər Planı.

Table with 8 columns: Sıra №-si, Tədbirin adı, Baş icraçı orqan (qurum), Digər icraçılar, İcra müddəti, Nəticə indikatorları (ilk, ara, yekun), and 8. Dövlət Programına dair Tədbirlər Planı.

Table with 8 columns: Sıra №-si, Tədbirin adı, Baş icraçı orqan (qurum), Digər icraçılar, İcra müddəti, Nəticə indikatorları (ilk, ara, yekun), and 8. Dövlət Programına dair Tədbirlər Planı.

AKRONİMLƏR

- NK - Azərbaycan Respublikasının Nazirlər Kabineti
EN - Azərbaycan Respublikasının Energetika Nazirliyi
ETSN - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
DİN - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
XİN - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
İN - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
KTN - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
RİNN - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
SN - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
ƏƏSMN - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
DŞAK - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
DGK - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
AQTA - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
İTSA - Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
DTA - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
SOCAR - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

## REGIONLAR

1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib  
Buğda əkinlərinin sahəsi 7,8 faiz artıb

Azərbaycanda 2022-2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021-2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur.



Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edir. Bundan əlavə, ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.

2021-2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılıb. Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.

Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə işe mart ayından start verilib.

## İmişlidə pambıqçılıq üzrə son dörd ilin ən yüksək göstəricisi qeydə alınıb

İmişli rayonu üzrə kənd təsərrüfatı sahəsində mühüm əhəmiyyətə malik olan pambıqçılıqda uğurlu nəticələr qazanılıb.



Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ildə əkilən 7011,9 hektar pambıq tarlasından 21 min 137,5 ton məhsul yığılıb. Bu da əvvəlki ilə müqayisədə 1449 ton çox məhsul deməkdir. Hər hektara düşən məhsuldarlıq isə əvvəlki ilə müqayisədə 6 sentner artaraq 30,1 sentnerə bərabər olub ki, bu da son dörd ildə ən yüksək göstəricidir.

## Əvvəl hobbii kimi baxırdı...

Salyan sakini əvvəllər hobbii kimi yanaşdığı sahəni indi təsərrüfata çevirib, ondan həm də qazanc əldə edir.

AZƏRTAC xəbər verir ki, dovşan təsərrüfatı Salyan rayonu Boranikənd kənd sakini Elnur Əliyev tərəfindən üç aydan çoxdur yaradılıb. "Məndə belə bir təsərrüfat yaratmaq istəyi dovşan ötinin dadını gördükdən sonra başladı. Sonra internetdə maraqlandım, dovşan ötinin faydalarını öyrəndim. Daha sonra Kaliforniya növü deyilən 10 baş dovşan aldım, lazımı şərait yaratdım. Artıq 7 baş dovşan balalayıb və balaların sayı 45-ə çatıb", - deyir təsərrüfat rəhbəri bildirir.

Dovşan ötinin xeyriyyəli olduğunu deyən Elnur Əliyev gələcəkdə bu sahəni daha da genişləndirmək niyyətindədir: "Dovşan öti yağsız, xolesterolü az olduğu üçün şəkər, ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Allergiyası olan uşaqlara da xeyri var".

Onun sözlərinə görə, dovşan çox artımlı heyvandır, il ərzində 5-6 dəfə olmaqla, 6-12 bala verir. Elnur Əliyev dovşan yemi kimi yonca, yer-kökü və almadan istifadə edir. Dovşan təsərrüfatının gəliri sahəni idarə edən Elnur Əliyev bildirir ki, üç aydan sonra bala dovşanların 2 kiloqramdan çox çəkisi olur və satışa çıxarılır. Hər kiloqramı isə 11-12 manat arasında təklif edilir.

## Ötən ilin yekunları

Yanvarın 8-də rayona yağın qar ayın 13-dək davam etdi. Bəzi yerlərdə, xüsusilə dağlıq ərazilərdə qarın hündürlüyü 40 santimetrə çatdı. Biz rayonda olarkən o günlərdən xeyli vaxt keçməsinə baxmayaraq, çöllər-düzülər, bağ-bağatlar ağı donunu tamamilə soyunmamışdı, taxıl əkilən sahələr hələ də qar altında idi. Qar isə taxılın yorğanıdır, - deyiblər.

Ödür ki, qarın yağması əkinçiləri həmişə sevindirir. Əkinçi yaxşı bilir ki, qar altından çıxan taxıl yazda - havalar qızın kimi ərşən qardan bəhrələndirənə qədər su içib tel-tel olur, sümbül bağlayıb bol məhsul verir, heç şübhəsiz ki, lazımı aqrotexniki tədbirləri həyata keçirmək, yəni yemləməsinə, əlaqə otlarına qarşı mübarizə və digər işləri vaxtında və keyfiyyətlə görmək şərti ilə. Bu sahədə cəllilabadlıların böyük həyat təcrübəsi var. Əbəs yerə Cəllilabadi "Azərbaycanın Ukraynası" adlandırmayıblar ki...


Ənənə davam edir

Keçən il rayonda 165 min 600 ton buğda, 13 min 250 ton arpa, 9 min 500 ton vələmir istehsal olunub. Buğda sahələrinin məhsuldarlığı 29,2, arpanınki 25, vələmiriniki 19 sentnerə çatıb. Fermerlərdən Etibar Hüseynov, Lətif Ağayev, Vüqar Musayev, Hüseyn Səfərov və başqaları daha artıq məhsul götürüblər.

Keçən ilin payızında bu ilin məhsulu üçün 57 min 300 hektarda buğda, 8 min 200 hektarda arpa, 3 min 200 hektarda vələmir əkilmişdir ki, bu da keçən ilin payızlıq əkinlərindən ümumilikdə 1700 hektar çoxdur. Fermerlər, torpaq mülkiyyətçiləri inşifalı nəqsanı təkrar etməmək üçün torpağa keyfiyyətli toxum sərmişlər. Əkinin müəyyən qədər gecikməsinə baxmayaraq, oktyabr-noyabr aylarında yağın yağışlar toxumun cücərməsinə və torpaqdan baş qaldırılmasına şərait yaratmışdır. Yanvarda yağın qar da bitkilər üçün çox faydalı olmuşdur. Əkin sahələrinin hamısı hazırda yamyayıdır.

Lakin sahibkarlar bununla kifayətlənmirlər, sahələri daim nəzarətdə saxlayırlar. İstəkləri ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyi və digər əlaqədar qurumlar taxıla veriləsi

## Cəlilabad bu gün də "Azərbaycanın Ukraynası"dır



yemləmə gübrəsini yubatmasın. Çünki sonradan - taxıl boruya qalxandan sonra verilən gübrənin bir o qədər də xeyri olmur. Mütəxəssislərin dediyinə görə, bu mühüm iş fevral ayında görülməli başa çatdırılmalıdır. Zıyanvericilərə, habelə əlaqə otlarına qarşı mübarizə tədbirləri də əkinçilərin diqqət mərkəzindədir. Onu da deyək ki, yağın qar döyü əkin sahələrində Cəlilabad üçün məlhəm olmuşdur. Qısa, mövcud vəziyyət göstərir ki, taxılçılıqda qazanılan nailiyyətlər yaxşı ənənə kimi bu il də davam edəcək.

Bundan əlavə, ötən il rayonda 17 min 512 ton üzüm, 152 min 600 ton kartof, 15 min 205 ton çiyələk yetişdirilib. Bu yerlər üçün xarakterik olan noxud, mörç, lərgə və s. məhsullar istehsalında da artım olub. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalçısı olan fermer və torpaq mülkiyyətçilərinin gəlirini artırmış, rifahını yaxşılaşdırmışdır.

Qışın bu çağında da rayonda işlərin sürəti söngümür. Artıq 1000 hektar sahədə kartof əkilmişdir. Qalan sahələrdə də qar ərşib qurtaran kimi əkin

aparılaq. Üzümlüklərdə quru budama işləri gedir. Paralel olaraq yazlıq əkinlər üçün dondurma sumu aparılır. Vaxtında kifayət qədər qüvvəli və qaba yem tədarük edildiyindən heyvandarlıqda da qışlama yaxşı keçir. Heyvanlar arasında xəstəlik və ölüm halları yox düşür. Bizə məlumat verdilər ki, rayonda 91,3 min baş qaramal, 112,1 min baş davar var. Keçən il 14 min 796 ton ot, 73 min 970 ton süd, 217 ton yun və 3 milyon 400 min ədəd yumurta tədarük edilmişdir.

Cəlilabad daha abad olur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Cəlilabadda çox işlər görülmüşdür. Yeni məktəblər, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunmuşdur. İnşa olunan obyektlər, çökülən yollar, Cəlilabad və Göytəpə şəhərlərinin, qəsəbə və kəndlərin simasını dəyişmişdir. Həyata keçirilən infrastruktur layihələri rayon sakinlərinin yaşayışını xeyli asanlaşdırmışdır. Quruculuq işləri bu gün də davam edir. Bu yerdə

indi yəqin el arasında gözən olmuş bir əhvalat yada düşür: keçən əsrin 70-ci illərində Cəlilabad Rayon Partiya Komitəsinə birinci katib seçilən İbrahim Qurbanov rayon mərkəzinin küçələrini bərhad halda gördükdə icrakomun sədrini məşinə mindirib şəhəri gözəlməyə başlayır. Söz vaxtına çəkir, - deyiblər, qış fəslimiş, küçələr suyun, palçıqın içindəymiş. Birinci katib keçilməz yerlərin birində sürücüyə deyir ki, maşını saxlasın. Bundan sonra o, icrakomun sədrindən məşinə düşüb piyada getməsinə xahiş edir. Katib nəyə işarə vurduğunu göydə tutan sədr həmin gündən şəhərin küçələrini təmirinə başlayır.

İndi Cəlilabad o Cəlilabad deyir. Rayon mərkəzində küçələr asfaltlaşdırılıb, yeni parklar, xiyabanlar salınıb, pərakəndə şəkildə olan ticarət, iaşə və digər xidmət obyektlərini müasir, gözoxşayan, böyük şəhərdəkilərdən geri qalmayan tikililərlə əvəz edib, mərkəzi küçələrə baxan əsaslı yaraşdırmışdır. Qazılaraq çökülüb, yaşılıqların sahəsi artırılıb və s. Bir sözlə, Cəlilabadda daha abad olması üçün

yerli sakinlər əllərindən gələni əsirgəməyiblər.

Qəhrəmanlar yurdu

Abadlaşdırılan, ətrafında səlhiqə-sahman yaradılan ərazilərdən biri də Şəhidlər xiyabanıdır. Bütün istiqamətlərdən gələndə Cəlilabad şəhərinə girərkən möhtəşəm bir abidə kompleksini diqqəti cəlb edir. Bu, Qarabağ uğrunda canlarından keçən cəlilabadlı şəhidlərin xatirəsinə yaradılmış Şəhidlər xiyabanıdır. Şəhidlərin hər birinin ruhu buradadır.

Canları-qanları bahasına işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurdə bu gün böyük quruculuq işləri görülür. Eyni zamanda Azərbaycan gəncləri, ekofəallər, qeyri-hökumət təşkilatlarının nümayəndələri qışın bu oğlan çağında Laçın-Xankəndi yolunda gecə-gündüz demədən təbii sərvətlərimizin keşiyindədirlər. Yeri gəlmişkən qeyd edək ki, Cəlilabad rayonu üzrə I Qarabağ müharibəsində 597 nəfər iştirak etmişdir. Onlardan 155 nəfəri şəhid, 137 nəfəri qazi olmuşdur. 44 günlük Vətən müharibəsində isə 1749 cəlilabadlı cəbhəyə yollanmış, onlardan 105 nəfəri şəhidlik zirvəsinə yüksəlmiş, 131 nəfər qazi kimi yurduna qayıtmışdır. Məsələn igidlik göstərdiklərindən görə 5 cəlilabadlı Azərbaycanın Milli Qəhrəmanı, 2 cəlilabadlı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə cəlilabadlı döyüşçü isə orden və medallarla təltif olunmuşdur.

Şəhid ailələri, qazılar rayonda həmişə xüsusi hörmət sahibidirlər. 2022-ci ildə rayonda 3 şəhid ailəsi və 1 nəfər müharibə əlili üçün fərdi ev tikilmişdir. Digər şəhid ailələri və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün isə siyahı tərtib edilərək mərkəzi icra orqanlarına göndərilmişdir.

Seyran CAVADOV,  
"Azərbaycan"

## Qəbul günlərini səyyar görüşlər əvəz edir



Yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətində müvafiq tədbirlər həyata keçirilir.

Vətəndaşların müntəzəm qəbülləri, yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər təşkil edilir, görüşlərdə sakinlərin müraciətləri dinləni

lir, qaldırtdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 2022-ci il ərzində rayon sakinləri tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarına və rayonun icra strukturlarına ümumilikdə 2012 ərizə və şikayət xarakterli müraciət ünvanlanmışdır. Bu, əvvəlki ilə müqayisədə 447 müraciət azdır. Müraciətlərin 44-ü dövlət qulluğu və kənd təsərrüfatı sahəsinə, 129-u yerli icra və bələdiyyə orqanlarının fəaliyyəti, 161-i kənd təsərrüfatı məsələləri, 327-si

torpaq məsələləri, 579-u sosial müraciət, 78-i elektrik enerjisi, təbii qaz, su təchizatı, 216-si mənzil, 73-ü sahibkarlığın inkişafı, 361-i digər məsələlərlə bağlı olmuşdur. Əhalini narahat edən məsələlərin yerində həll edilməsi məqsədilə keçən il ümumilikdə 38 səyyar görüş və qəbul keçirilmişdir. Keçirilən bu görüşlərdə 2378 nəfər iştirak etmiş, müxtəlif məsələlərlə bağlı 213 məsələ qaldırılmışdır. Rayonun və müxtəlif yerli qurumların rəhbərlərinin iştirak

etdikləri səyyar görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi-iqtisadi inkişafının və müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, eləcə də işğaldan azad olmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərindən söhbət açılmışdır. Eyni zamanda qeyd edilmişdir ki, şəhid ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində müvafiq diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyətində yaradılmış müvafiq komissiyaların üzvləri şəhid ailələri və qaziləri ziyarət edir, onların problemlərini öyrənib həlli üçün operativ tədbir görürlər. Ötən il ərzində keçirilən belə görüşlərdə 300-ə yaxın müraciət qeydə alınmışdır. Həmin müraciətlərdən 130-a yaxını rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Sahibkarların güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı görüş keçirilib



Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatlığı ilə Hacıqabul rayonunda sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxışı ilə bağlı görüş keçirilib.

Şirvan şəhəri və Hacıqabul rayonundan olan sahibkarların iştirak etdiyi görüşdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq struktur bölmələrinin, Azərbaycan Sahibkarlar

(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, müvəkkil bankların, Şirvan şəhər və Hacıqabul rayonunun icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı biznes subyektlərinə sahibkarlar üçün dövlətin mövcud maliyyə dəstəyi resursları, o cümlədən Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditləri, onların verilməsi şərtləri, eləcə də biznes üçün digər maliyyə alətləri barədə ətraflı məlumat verilib, bu sahədə KOBİA-nın dəstək və xidmətləri diqqətə çatdırılıb.

Görüş çərçivəsində həmçinin, biznesin maliyyə resurslarına çıxışı barədə sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

## Qubanın "lal" şlalələri

Quba rayonundakı Afurca və Suatan şlalələri donaraq füsunkar təbiət mənzərəsi yaradıb. AZƏRTAC xəbər verir ki, Afurca şlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiəti yaratdığı ən gözəl abidələrdən biri hesab olunur.

Təxminən 75 metr hündürlükdən axan şlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.

Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, donuz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən şlalənin həyələnməsinə təmələşmə üçün meşədən keçən 200 metr yolu piyada qət etmək lazımdır.

Afurca şlaləsi Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Yay aylarında Quba-Afurca istiqamətində səfərə çıxanlar təbiətin bu gözəlliyinə tamaşa etməyi çox sevir. Xınalıq,



Qəcrş kəndləri ilə yanaşı, Afurca şlaləsi də turist sıxlığına görə ilk yerlərdə durur.

El arasında Suatan adı ilə tanınan şlalə isə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşir. Təxminən 30 metr hündürlükdən axan şlalə Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzindən 35 kilometr aralıdadır.



## Azərbaycan idmançısı Avropa Gəncləri Qış Olimpiya Festivalında iştirak edir

Yanvarın 21-də İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalına start verilib.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festivalın açılış mərasimi Trieste şəhərinin "Piazza Unita D Italia" mərkəzi meydanındakı açıq havada keçirilib. Açıq mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyinzadə, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər. Şef de-mission Anar Bağirovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri paraddan keçiblər.

Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. Işıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açıq mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiya səyahət təşkil olunub. Festival iştirakçılarının olimpiya çempionluğuna gedən yollarını, təcrübə-



sini və özünü simvolizə edən məqamlara toxunulub.

Sonra "Tokio-2020" Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan festivalın məşolını alovlandıraraq. Səkkiz gün davam edəcək festivalda

ölkəmiz fiqurlu konksürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunur. Atletimizin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. İki gün sonra isə təmsilçimiz sərbəst proqramda mübarizə aparacaq.

## "Buta Airways" aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqradan isə çər-



şənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının [www.butairways.az](http://www.butairways.az) saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviaşirkətin "Buta Airways" mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudlaşdırıcı şəraitdə uçuşa icazə verilən sənədlər qəbul ediləcəklər.

## Kraken 30-dan çox ölkədə qeydə alınıb

Dünya ölkələri 3 ildir ki, COVID-19-la qlobal səviyyədə mübarizə aparırlar. Virusun tüğyan etdiyi zamanlarda Azərbaycanda da sər karantin qaydaları tətbiq edilmiş, ciddi profilaktik tədbirlər həyata keçirilmiş, əhalinin koronavirus oleyhinə kütləvi peyvəndlənməsi prosesinə start verilmişdir.


Bu ardıcıl tədbirlər yoluxma və ölümlə halların azalmasına, virusa yoluxanların xəstəliyi yüngül keçirməsinə əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Koronavirus pandemiyası dünya üzrə bir müddət sönəmiş də, son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən pandemiya ilə bağlı narahatçılıqların qaynaqlarını verməyə başlayıb. Son aylar yoluxanların sayında artım müşahidə edilir.

ÜST məlumatlarında bəyan edib ki, dünyada son 28 gün ərzində COVID-19-dan ölənlərin sayı 20 faiz artıb, yoluxanların sayı isə 7 faiz azalıb.

Yeni ştama yoluxanlar arasında ölüm hali aşkarlanmayıb

İlk dəfə olaraq ötən ilin oktyabrında ABŞ-də aşkarlanan, koronavirusun hələlik son ştamı olan Kraken (XBB.1.5) alt növü hazırda dünyanın 31 ölkəsində dövr edir, yayılma arealı genişlənir. Onun aşkarlandığı sonuncu ölkə Monteneqrodur. Ölkənin Səhiyyə İnstitutu vətəndaşları vaksinasiyadan keçməyə çağırıb.

ÜST bu altvariantın yayılma sürətinə diqqət çəkərək vətəndaşları tədbiri olma-



ğa çağırır. Kraken özünü öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, halsızlıq, yorğunluq, özəlliklə ağrıya əlamətlərə bürüzə verir. Krakenə yoluxanlar arasında ölüm hali aşkarlanmayıb.

Avropa İttifaqının Xəstəliklərinin Qarşısının Alınması və Nəzarət Mərkəzi Kraken subvariantının aşağı risk səviyyəsinə malik olduğunu açıqlayıb. Epidemioloqlar insanları yeni variantlardan qorxmamağa çağırırlar. Krakenin sürətlə yayılması sərhədlərini açıq olması, təyyarə uçuşları ilə əlaqələndirilir. Bildirilir ki, XBB.1.5 alt növü Omikronun "uğurlu" mutasiyasıdır. Çünki onun yoluxduruculuğu digər ştamlardan yüksək olsa da, ölüm faizi aşağıdır.

Effektiv peyvəndlər hazırlanır

Rusiyada bir neçə gün öncə Kraken subvariantına yoluxma halına rast gəlinmişdir. Mütəxəssislər yoluxuculuğunu nəzərə alaraq onun ölkədə dominant olacağını düşünürlər. Rusiyanın Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi yeni növlərdən, o cümlədən Krakenden qorunmanı təmin edəcək koronavirus peyvəndi üzərində işə başlayıb. Peyvənd "Konvasel" adlanır.

COVID-19-un mutasiyaları yalnız səth S-zülalına təsir etdiyi üçün "Konvasel" peyvəndi Krakenə qarşı təsirli olacaq. Eyni zamanda yeni növ peyvəndin aktiv maddəsi, digərlərindən daha az mutasiya dəyişikliklərinə meyilli olan "SARS - CoV-2" virusunun rekombinant N proteinidir. Tədqiqatlarda bu peyvəndin effektivliyi Omikron ştamının ilk variantları üçün sübut edilmişdir.

Ölkəmizdə Kraken ştamı qeydə alınmayıb

Dünyada sürətlə yayılan Kraken altvariantına Azərbaycanda hələlik rast gəlinməyib. Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub ki, bu virus variantı öksürək, fəsadız xəstəliklərə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmaları tövsiyə edilir. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyasını tamamlamaq məsləhətdir.

Mütəxəssislər həmçinin vətəndaşlara çox adam toplaşan və qapalı məkənlərdən mümkün olduğu qədər uzaq durmağı məsləhət görürlər. Bu, mümkün olmadıqda tədqirdə isə tibbi maskadan istifadə və gigiyena qaydalarına riayət etmək vacibdir.

Ültər XASPOLADOVA,  
"Azərbaycan"



**Səhifələrimizə dərin hörmət və ehtiramla**

**Əbədi yaşayanlar**

### OXUCULARIN NƏZƏRİNƏ!

**"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!**

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

**1 illik - 124,80** (yüz iyirmi dörd manat səksən qəpik) **manat**

**6 aylıq - 62,40** (altmış iki manat qırx qəpik) **manat**

**3 aylıq - 31,20** (otuz bir manat iyirmi qəpik) **manat**

**Hörmətli oxucular!**

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## "Azərişiq" ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir

Şəmkinin Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişiq" ASC-nin həyata keçirdiyi investisiya layihəsi çərçivəsində Şəmkin rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenilənir.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma nəticəsində 669 abonentli olan Yuxarı Seyfəli kəndində

12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 kilometrə yaxın 10 kV-luq, 31 kilometrədən çox 0,4 kV-luq elektrik xətti yenilənib. Şəmkinin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonentli olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 52 kilometrə yaxın 10 kV-luq, 59 kilometrədən çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.

Yuxarı Seyfəli və İrmaşlı kəndlərində abonentlərin sayı artırılmaqla yanaşı il əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra ümumilikdə 1567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC gəmiləri üçün kompressorların satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 30 yanvar 2023-cü il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, M.Useyinov küçəsi 2  
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016

Tender komissiyası

## «AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

### ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə qayınatası

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə qayınatası

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Toğrul Musayevə bacısı

**TAMİLLA MƏMMƏDOVANIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyəti və kollektivi Ədliyyə nazirinin müavini Toğrul Musayevə bacısı

**TAMİLLA MƏMMƏDOVANIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadıqov və "Azərbaycan" qəzetinin kollektivi Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə əzizi

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə əzizi

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə qayınatası

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və universitetin kollektivi Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Ramin Quluzadəyə qayınatası

**YUSİF ZAMANOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**Bəxtiyar SADIQOV**

### Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,  
Mətbuat prospekti,  
529-cu məhəllə,  
"Azərbaycan" Nəşriyyatı,  
IV mərtəbə

[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)  
[contact@azerbaijan-news.az](mailto:contact@azerbaijan-news.az)  
[az.reklam@mail.ru](mailto:az.reklam@mail.ru)

### Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **4916**  
Sifariş **185**

Qiyəti **40 qəpik**